



İxtisasın adı: Dülgər

AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

PEŞƏ TƏHSİLİ ÜZRƏ  
DÖVLƏT AGENTLİYİ



# DÜLGƏRLİK İŞİNDƏ AĞACIN RƏNDƏLƏNMƏSİ VƏ KƏSİLMƏSİ



AVROPA İTTİFAQI



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZIRLIYI



*Empowered lives.  
Resilient nations.*

## DÜLGƏRLİK İŞİNDƏ AĞACIN RƏNDƏLƏNMƏSİ VƏ KƏSİLMƏSİ

*Bu modul Avropa İttifaqının maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının  
İnkişaf Proqramının icra etdiyi “Lənkəran İqtisadi Rayonunda Model Peşə Təhsili  
Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində hazırlanmışdır.*

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin  
09.10.2019-cu il tarixli, F-601 nömrəli  
əmri ilə təsdiq edilmişdir.*

*Modul tədris vəsaiti müvafiq təhsil proqramları (kurikulumlar) üzrə bilik, bacarıq və səriştələrin verilməsi məqsədi ilə hazırlanmışdır və peşə təhsili müəssisələrində tədris üçün tövsiyə olunur. Modul tədris vəsaitinin istifadəsi ödənişsizdir və kommersiya məqsədi ilə satışı qadağandır.*

**Müəllif:**

**Rübəbə Nağıyeva**

*Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət  
Peşə Təhsil Mərkəzi, müəllim*

**Rəyçilər:**

**Zahid Ağayev**

*Cəlilabad Peşə Liseyinin istehsalat təlimi ustası*

**E. Nizamov**

*“Gümüş Mobilya” MMC-nin direktoru*

**Texniki redaktor:**

**A. Xankışiyev**

*Modulda ifadə olunan fikirlər və məlumatlar müəllifə aididir və heç bir şəkildə Avropa İttifaqının və Birləşmiş Millətlər Təşkilatının İnkışaf Proqramının mövqeyini əks etdirmir.*

## MÜNDƏRİCAT

<b>Giriş</b>	5
<b>"Dülgərlik işində ağacın rəndələnməsi və kəsilməsi" modulunun spesifikasiyası</b>	7
<b>Təlim nəticəsi 1: Dülgərlik işi haqqında ümumi məlumatı bilir və materialları təyinatına görə seçməyi bacarır</b>	8
1.1. Dülgərlik işinin əsaslarını sadalayır	8
1.2. Ağac cinsləri və oduncaq materiallarının əsas sortimentlərini sadalayır	15
1.3. Oduncaq materiallarının texniki xüsusiyyətlərinə uyğun tətbiq sahəsini təyin edir	21
1.4. Oduncaq materialında olan qüsurları müəyyən edir	27
Tələbələr üçün fəaliyyət	34
Qiymətləndirmə	37
<b>Təlim nəticəsi 2: Dülgərlik sexlərinin rəndələmə, kəsmə, alət və avadanlıqlarının iş prinsipini bilir və onlardan təyinatına görə istifadə etməyi bacarır</b>	38
2.1. Əl alətlərindən istifadə qaydalarını bilir	38
2.2. Kəsmə və rəndələmə dəzgahında işləyir	55
2.3. Reysmus və frez dəzgahlarında iş bacarığını nümayiş etdirir	67
2.4. Universal və CNC avadanlıqların təyinatını şərh edir	71
2.5. Alət və avadanlıqlardan istifadə zamanı təhlükəsizlik qaydalarını nümayiş etdirir	77
Tələbələr üçün fəaliyyətlər	83
Qiymətləndirmə	87
<b>Təlim nəticəsi 3: Məmulatın hissələrinin hazırlanma əməliyyatlarının ardıcılılığını bilir və yerinə yetirməyi bacarır</b>	88
3.1. Sifarişə uyğun məmulatın ölçülərinə uyğun kəsmə əməliyyatını yerinə yetirir	88
3.2. Mişarlanmış materiallardan məmulat hazırlanmasında qaralama hissələrinin təmiz qalınlıq ölçüsünün emalını yerinə yetirir	94
3.3. Hissələrin səthlərinin cilalanması əməliyyatını yerinə yetirir	98
Tələbələr üçün fəaliyyətlər	104
Qiymətləndirmə	108
Ədəbiyyat	109



## GİRİŞ

### Hörmətli oxucu!

Azərbaycanın iqlim şəraiti nadir və çox keyfiyyətli ağac növlərinin əkilməsi üçün əlverişlidir və ölkədə düzgün ekoixtisadi model işlənib hazırlanısa, yaxın gələcəkdə Azərbaycanın məşə ehtiyatlarını dəfələrlə artırmaq olar.

Xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki, orada ağac materialından istifadə olunmasın. Qiymətli material olan ağacdan sənayenin müxtəlif sahələrində, əsasən, tikinti, mebel sənayesi, fanerləmə və kağız istehsalında geniş tətbiq olunur.

Dülgərlik işində peşə təhsili müəssisələrinin qarşısında duran əsas tələblərdən biri səriştəli kadrların hazırlanmasıdır. Dülgər işlərinin görülməsi zamanı ağac məmulatlarından pəncərə, qapı, döşəmə və dam örtüyü yığılır. Dülgər çertyoja uyğun ölçüləri qeyd etməli, ağac cinslərini seçməli, onun emal üsullarını bilməli, fiziki gücə sahib olmalı, səliqəli, diqqətli olmalı və hündürlükdən qorxmamalıdır.

Dülgər iş alətlərindən istifadə edərək, ağac materialı üzərində əməliyyatları yerinə yetirməli və təsvirləri oxumağı bacarmalıdır. Dülgər kənd təsərrüfatında, ağac emalı müəssisələrində, tikinti sahəsində fəaliyyət göstərir. Əmək bazarında bu ixtisasa tələbat böyükdür.

Bu modula əsasən istifadə olunan ağac materiallarının növləri, avadanlıqların iş prinsipi, onlardan təyinatına görə istifadə olunması və dülgər işlərinin bacarıqla yerinə yetirilməsi tikinti-quraşdırma sahəsinin əsas göstəricisidir.

“Dülgərlik işində ağacın rəndələnməsi və kəsilməsi” modulu dülgər ixtisas üzrə ixtisaslı peşə təhsilli kadrlara lazım olan bilik, bacarıq və vərdişlərin öyrənilməsində lazım olan tədris vəsaitidir. Bu modulu qurtardıqdan sonra tələbə ağac materiallarının xüsusiyyətləri, müvafiq alət və dəzgahlardan istifadə etməklə, təhlükəsizlik qaydalarına uyğun kəsmə və rəndələmə işlərinin həyata keçirilməsi haqqında məlumat əldə edəcək. “Dülgərlik işində ağacın rəndələnməsi və kəsilməsi” modulunda təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə uyğun olaraq dəzgahlarda ağac məmulatlarının kəsilməsi, rəndələnməsi və ağac məmulatlarının hazırlanması işinin həyata keçirilməsi öz əksini tapır.

Bu modulun vəzifəsi dülgər ixtisasını öyrənən peşə təhsili müəssisələri tələbələrini lazımı nəzəri və təcrübi biliklərlə tanış etməkdir.

## **"Dülgərlik işində ağacın rəndələnməsi və kəsilməsi" modulunun spesifikasiyası**

### **Modulun adı: Dülgərlik işində ağacın rəndələnməsi və kəsilməsi**

**Modulun ümumi məqsədi:** Bu modulu tamamlandıqdan sonra tələbə, dülgərlik işinin əsaslarını, istifadə olunan materialların xüsusiyyətlərini, avadanlıqların iş prinsipini, onlardan təyinatına görə istifadə olunmasını biləcək və sadə dülgərlik işlərini həyata keçirməyi bacaracaqdır.

#### **Təlim nəticəsi 1: Dülgərlik işi haqqında ümumi məlumatı bilir və materialları təyinatına görə seçməyi bacarır.**

##### **Qiymətləndirmə meyarları**

1. Dülgərlik işinin əsaslarını sadalayır.
2. Ağac cinsləri və oduncaq materiallarının əsas sortimentlərini sadalayır.
3. Oduncaq materiallarının texniki xüsusiyyətlərinə uyğun tətbiq sahəsini təyin edir.
4. Oduncaq materialında olan qüsurları müəyyən edir.

#### **Təlim nəticəsi 2: Dülgərlik sexlərinin rəndələmə, kəsmə, alət və avadanlıqlarının iş prinsipini bilir və onlardan təyinatına görə istifadə etməyi bacarır.**

##### **Qiymətləndirmə meyarları**

1. Əl alətlərindən istifadə qaydalarını sadalayır.
2. Kəsmə və rəndələmə dəzgahında işləyir.
3. Reysmus və frez dəzgahlarında iş bacarığını nümayiş etdirir.
4. Universal və CNC avadanlıqlarının təyinatını şərh edir.
5. Alət və avadanlıqlardan istifadə zamanı təhlükəsizlik qaydalarını nümayiş etdirir.

#### **Təlim nəticəsi 3: Məmulatların hissələrinin hazırlanma əməliyyatlarının ardıcılılığını bilir və onu yerinə yetirməyi bacarır.**

##### **Qiymətləndirmə meyarları**

1. Sifarişə uyğun, məmulatların ölçülərinə uyğun kəsmə əməliyyatını yerinə yetirir.
2. Mişarlanmış materiallardan məmulat hazırlanmasında qaralama hissələrinin təmiz qalınlıq ölçüsünün emalını yerinə yetirir.
3. Hissələrin səthlərinin cilalanması əməliyyatını yerinə yetirir.



## TƏLİM NƏTİCƏSİ 1

**Dülgərlik işi haqqında ümumi məlumatı bilir və materialları təyinatına görə seçməyi bacarır.**

### 1.1. Dülgərlik işinin əsaslarını sadalayır.

#### ➤ Dülgərlik işinin əsasları

Dülgərlik işinə müxtəlif təyinatlı ağac konstruksiya materiallarının quraşdırılması və təmiri (evlər, hamamlar, saunalar, körpülər və s.), tikinti işləri, dülgərlik işində dizayn işlərinin həyata keçirilməsi, elektrik xətləri üçün ağac dirəklərin qurulması, meşə materialları ilə müxtəlif işlərin görüləməsi, ağacı çürüməkdən qorunmaq üçün kimyəvi üsulla ağac emalı, tavanların, asma tavanların montajı, pəncərələrin, giriş və daxili qapıların, döşəmənin quraşdırılması, arakəsmələrin, dam örtüklərinin, fermaların, taxtabəndlərin, ayaqaltıların qurulması, plintuslar, yaşmaqlar aiddir (Şəkil 1.1).



*Şəkil 1.1. Ağacdan qurulmuş sauna*

Oduncaq dülgərlik işlərinin aparılmasında bir material kimi hələ qədim zamanlardan istifadə olunur. Ağac konstruksiyalar normal istismar şəraitinə uyğun olaraq bir çox illər qalır. Xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki, orada ağacdan istifadə olunmasın. Ağacın tikintidə tətbiqi ilə əlaqədar olan işlər dülgərlik işləri adlanır. Dülgərlik məmulatlarını, əsasən, ağac emalı müəssisələrində hazırlayırlar. Dülgərlik məmulatlarının hazırlanmasında girdə meşə materiallarından, müxtəlif ağaclarдан olan mişarlanmış materiallardan, ağac lifli və ağac yonqar lövhələrdən və müxtəlif növ

ağacların oduncağından istifadə edilir. Bu ağaclara fistiq, palid, göyrüş, küknar, şam, ağcaqayın və digər ağaclar aiddir. Şəkildə emalatxanada dülgərlik işinin yerinə yetirilməsi göstərilmişdir (Şəkil 1.2).



*Şəkil 1.2. Emalatxanada dülgərlik işi*

*Dam örtüyünün qurulması* – Dülgərlik işlərində damın örtülməsi, suaxıdan novların, boruların qurulması ən mühüm işlər hesab olunur. Dam örtüyünün qurulması üçün dalgalı və yaxud hamar asbest-sement təbəqələr, gil-kirəmit, damüstü vərəqə, tol və s. istifadə olunur, bütün detallar və məmulatlar quraşdırma yerinə daşınır. Əvvəlcə dam örtükləri qoyulur, örtük elementlərinin bütün birləşmələri kip oturdulub, yarıqsız və aralıqsız yerinə birləşdirilir. Şəkil 1.3-də dam örtüyünün qurulması göstərilmişdir.




*Şəkil 1.3. Dam örtüyünün qurulması*

## *Dülgərlik işində ağacın rəndələnməsi və kəsilməsi*

---

*Döşəmənin vurulması – Ağacdan hazırlanmış taxta döşəmələr istilik izolyasiya xüsusiyyətləri, möhkəmliyi, davamlılığı, estetik görünüşü ilə fərqlənir. Ağac ekoloji cəhətdən səmərəli material sayılır, istismar zamanı ətrafa zəhərli və zərərli maddələr yaymır. Ona görə də taxta döşəmədən istifadə etmək əlverişlidir. Şəkildə ağac döşəmə göstərilmişdir (Şəkil 1.4).*



*Şəkil 1.4. Ağacdan hazırlanmış taxta döşəmə*

*Taxta döşəmələrin qurulması – Döşəmələr örtükdən, araqatından və əsasdan ibarətdir. Örtük istismar prosesində sürtülməyə işləyən əsas hissədir. Araqatı örtüyü əsasa bərkitmək üçün olan orta qatdır. O, çox vaxt səs izolyasiyaedici araqatı funksiyasını yerinə yetirir. Əsas döşəmə hissəsi olub, yükü mərtəbəarası və kürsü örtüklərinə ötürür. Əsas kimi beton astar, taxta döşənək tətbiq edirlər. Taxta döşəmələr başlıca olaraq birqat düzəldilir. Tikintidəki əsas elementlərdən biri də döşəmədir. Tikinti növündən asılı olmayaraq, döşəmə hər yerdə istifadə edilir. Döşəmə qruntun, yaxud ağac örtüyün üzərində ola bilər. Döşəmədə istifadə olunan tikinti materialları müxtəlifdir. Taxta və ya DSP plitəsinin istifadə edilməsinə baxmayaraq, taxta döşəmələr hələ də ən çox istifadə edilən tikinti materialıdır.*

Şəxsi evlərdə təmir işləri apararkən alt döşəməni təmir etmək lazımlı olarsa, onda yer səthini düzləşdirmək lazımdır. Yüksək keyfiyyətli örtük ilk növbədə qurudulmuş, bərabər, hətta kənarları bir-birinə geydirilən olmalıdır. Xüsusi evlərdə döşəməni yiğmaq üçün ilk öncə torpağın üst təbəqəsi çıxarıılır və yerə 20 sm qalınlığında beton qarışığı və ya qum qatı tökülr. Bu qatın üzərində bir-birindən 1 metr məsafədə  $25 \times 25 \times 25$  ölçülü kərpic sütunları və onların ətrafında hidroizolyasiya materialı (keramzit) yerləşdirilir. Kərpic sütunlarına taxta tirlər və onların üzərinə lövhələr düzülür. Döşəmənin soyuq olmaması üçün döşəmə tirləri arasına qalınlığı 5 sm olan şüşə pambıq izolyasiya yerləşdirilir (Şəkil 1.5).



*Şəkil 1.5. Döşəmənin şüşə pambıq ilə izolyasiyası*

*Döşəmə tirinin düzülməsi – Döşəmə tirləri döşəməyə bərkidilmiş döşəmə örtüyüdür.* Tirlər bir-birindən aralarındaki məsafə 50 sm-dən az olmayan otaq sahəsində yerləşir. Bu, havanın sərbəst ventilyasiyasında boşluq saxlamaq üçün edilir. Döşəmə tirləri ucuz materialdan seçilir: şam, küknar, sidr. Ağacın kəsik hissəsi düzbucuqlıdır: hündürlüyü enindən 1,5-2 dəfə çoxdur. Döşəmə tirinin uzunluğu otağın uzunluğu boyunca seçilir. İlk iki döşəmə tiri otağın kənarları boyunca yerləşdirilir və bərkidilir. Təbii ki, taxta döşəmə qoymazdan əvvəl son iki döşəmə tırını qurduqdan sonra döşəmənin səviyyəsi yoxlanmalı, yamacın olmadığı və onun hündürlüğünün uyğun olub-olmadığı təyin edilməlidir (Şəkil 1.6).



*Şəkil 1.6. Taxta döşəmənin döşəmə tirləri üzərinə düzülməsi*

Döşəmə tirləri bütün uzunluq boyunca montaj pazları ilə düzəldilməlidir ki, mükəmməl və yaxşı bərkidilsin. Sonra düzəldici xətkeşdən istifadə edərək ilk döşəmə tirinin hündürlüğünün ölçüsü otağın qarşı tərəfinə köçürməli və ikinci döşəmə tiri eyni şəkildə qurulmalıdır. Son nəticə döşəmə tirlərinin necə dəqiq qurulduğu ilə bağlıdır. Döşəmə tirləri bazaya dübəllər vasitəsilə bərkidilir.



*Şəkil 1.7. Ağac materialının döşəmə tirinin üzərinə düzülməsi*

*Taxta döşəmənin tir üzərinə düzülməsi* – Hidroizolyasiya təbəqəsi beton plitələr (məsələn, döşəmələr arasında) üzərində ilk növbədə nəmin qarşısını almaq üçün qoyulur (plastik şüşə istifadə edilə bilər). Bundan əlavə, döşəmə tirlərinin yeri divarlarda müvafiq işarələrlə qeyd edilir. Tirlər arasındaki məsafə təxminən 50 sm olmalıdır. Taxta döşəmə üçün şam ağacından istifadə edilir. Ağacın qalınlığı 45 mm-dən az olmamalıdır (Şəkil 1.7).

Taxta döşəmə qoyduqda ilk taxta divardan 1,2 sm məsafədə sabitlənir (mərtəbə tipinə görə fərqlənə bilər). Taxtanın bir səthlə bağlanma bilməsi üçün divarın mümkün olduğu qədər yaxınlığında bir bağlantı elementi ilə bərkidilir. Səviyyə, yoxlayıcı xətkəş, yaxud şnur vasitəsilə şaquli xətt yoxlanılır, sonra taxtanın kənarları bərkidilir. Nəhayət, döşəmənin qalan hissəsi döşəmə tirlərinin üzərində yerləşdirilir. Taxta pazlar zərbə ilə vurularaq taxtaları bir-birinə yaxınlaşdırır ki, ara məsafəsi qalmasın. Taxtalar döşəmə tirinin üzərinə vint vasitəsilə bərkidilir. İşin sonunda yonma maşınından istifadə edərək döşəmə səthi yonulur. Taxta döşəmə arasındaki boşluqları aradan qaldırmaq üçün ağacın tozundan hazırlanmış yapışdırıcıdan istifadə edilir. Yapışdırıcının tərkibində ərif var ki, o da ağacı çatlamağa qoymur.

Quraşdırılmış taxta döşəmə səthi lak və ya yağlı boyanır.

Döşəmə lövhələrinin düzülməsinin iki üsulundan istifadə olunur: İlk üsula parket üsulu deyilir. Mismarlar 45 dərəcə bucaq altında vurulur, mismar başlığı ağacın içərisində gizlədirilir. Adi üsulda mismarlar taxtanın üz səthindən şaquli şəkildə taxtlara vurulur. Taxta düz yerləşdirilir, paz vasitəsilə sixilir və mismar ilə bərkidilir.

*Döşəmə taxtalarının parket üsulu ilə döşənməsi* – Döşəmə taxtalarını döşəmə tirlərinə perpendikulyar istiqamətdə bir qat qoyurlar. Onları öz aralarında nov və daraqla birləşdirirlər. Birinci taxtanı novu divara tərəf olmaqla divardan 10-15 mm məsafədə qoyurlar.

Mixləri taxtanın səthinə maili vurur və ya gürzlə taxtanın içərisində dərinləşdirirlər. Birinci taxtanı qoyduqdan sonra ikinci taxtanı qoyurlar, sonra novu divara tərəf

yaxınlaşdırır və əvvəlki taxtanın darağını araqatı vasitəsilə çəkic vuraraq kip oturdurlar. Bundan sonra mixi çəkic zərbəsi ilə  $45^{\circ}$  bucaq altında taxtanın darağına yeridirlər. Çəkicin iti hissəsi ilə mixin başını itirməklə axıra qədər elə vururlar ki, sonrakı taxtanın daraqda oturdulmasına mane olmasın. Kənar laqadan başlayaraq mixları vururlar. Şəkil 1.8-də parketin vurulması göstərilmişdir.



*Şəkil 1.8. Parketin vurulması*

*Qapı blokunun hazırlanması* – Qapı bloklarının ilkin emalı dedikdə mişarlanmış materialların kəsilib pəstah şəklinə salındıqdan sonra dairəvi mişarlı dəzgahda frezerlənməsidir. Rəndələməsi isə dördtərəfli yonma dəzgahlarında aparılır (Şəkil 1.9).



*Şəkil 1.9. Qapı sexi*

Qapıları perimetri üzrə format dəzgahında emal edirlər. Mişarlanmış materiallardan qapı blokunu yiğib, qapını bayır çərçivəsindən asdıqdan sonra ləvazimatları yerinə bağlayırlar. Şəkildə dülgərlik emalatxanasında qapı bloklarının yiğilması göstərilmişdir (Şəkil 1.9).

*Taxta pilləkən və tamburların yiğilması* – Tamburlar giriş qapısının qarşısında quraşdırılır. O, yan divarcıqlardan, tavandan və iki taylı qapıdan ibarət olan qoruyucudur. Tamburun təmiz döşəməsini divarları, tavanı və qapıları quraşdırıldıqdan sonra qururlar. Divarla lövhələr arasındaki məsafəni qıraqlıqlarla örtürlər. Pilləkəni quraşdırmaq üçün aşağıdakı parametrləri təyin etmək lazımdır: dərinlik, uzunluq, hündürlük, örtük materialı. Ağacın növündən asılı olaraq, pilləkənlər müxtəlif mərhələlərlə hazırlanır ki, bunlara da müxtəlif sayda pilləkən və parametrlər aiddir. Aşağıdakı şəkildə müxtəlif növ pilləkən və tamburlar göstərilmişdir (Şəkil 1.10 və 1.11).



*Şəkil 1.10. Tambur və pilləkənlərin quraşdırılması*



*Şəkil 1.11. Tambur və pilləkənin görünüşü*

## 1.2. Ağac cinsləri və oduncaq materiallarının əsas sortimentlərini sadalayır.

### ➤ Ağac cinsləri və oduncaq növləri

*Oduncağın fiziki və mexaniki xassələri* – Materialın bütövlüyüünü pozmadan adı fiziki üsullarla: qurudulma, çəkilmə, ölçülmə, xarici baxılma və digər üsullarla təyin edilən oduncağın xassələri fiziki xassələr adlanır. Oduncağın fiziki xassələri onun kimyəvi tərkibi və quruluşu dəyişilmədən meydana çıxarılır. Oduncağın fiziki xassələrinə rəng, parlaqlıq, iy, tekstura, sıxlıq, çəki, istilikkeçirmə, səskeçirmə, elektrikkeçirmə, hiqroskopiklik, nəm udma və nəmliyin dəyişilməsi ilə əlaqədar olan quruyub yiğışma, şışmə, əyilmə və çatlama aiddir.

Oduncağın ona təsir edən xarici mexaniki qüvvələrə müqavimət göstərmək qabiliyyətinə onun mexaniki xassələri deyilir. Mexaniki qüvvələrin təsirinə uyğun olaraq oduncağın dərtilmədə, sıxılmada, əyilmədə, qopmada, kəsilmədə, burulmada, yarılmada möhkəmliyi, həmçinin elastiklik, plastiklik, kövrəklik, özlülük, aşınmaya dayanıqlıq xassələri aid edilir.

*Ağac cinslərinin qruplara bölünməsi* – Bütün ağac cinsləri iynəyarpaqlı və enliyarpaqlı ağaclarla bölünür (Şəkil 1.13).

Iynəyarpaqlı ağaclar meşələrimizin əksər hissəsini təşkil edir, onlar düzgün və qarışiq əkilmiş ağaclar halında böyükür, hündür, düz gövdə əmələ gətirir, ağac emalı sənayesində geniş tətbiq edilir.

Enliyarpaqlı ağaclar boruların illik qatlarda yerləşmə xüsusiyyətindən və onların ölçüsündən asılı olaraq halqaborulu və səpkinborulu ağaclarla bölünür. Halqaborulu ağaclar palid, görüs, səpkinborulu ağaclarla isə toz ağacı, fistığı misal göstərmək olar (Şəkil 1.12 və 1.14).




Şəkil 1.12. Mebel sənayesində istifadə edilən müxtəlif növ ağacların teksturası

## Dülgərlik işində ağacın rəndələnməsi və kəsilməsi

Qaraçöhrə ağacının – üst oduncağı çox ensiz və sarı rəngdə olur. Nüvə hissəsi isə sıx parlaq, bozumtul-qırmızı rəngdə olur. Qaraçöhrə ağacının oduncağı sıx möhkəm olub, yaxşı pardaqlanır. Onu yolunmuş faner halında dəmiryolu vaqonları kupelərinin daxili bəzək işlərində, gəmi kayutlarında, həmçinin mebellərin fanerlənməsində tətbiq edirlər.

Sərv ağacının – oduncağı sarı rəngli, çox vaxt çəhrayı çalarlı, sıx, möhkəm, eynicinsli quruluşlu, parlaq və xarakterik xoş iyli olur. Sərv ağacı yüksək keyfiyyətli mebellərin və naxışlarla bəzənən xırda rəssamlıq əşyalarının hazırlanmasında tətbiq edilir.

Ardıc – kol və ağacaoxşar növə ayrıılır. Ağacaoxşar ardıc orta Asiyada, Krümdə və Qafqazda bitir, ardıc kolu isə Şimal meşələrində, Rusyanın Avropa hissəsinin orta zonasında və Sibirdə geniş yayılmışdır. Ardıcın ağ ensiz üst oduncağı, bozumtul-qəhvəyi tutqun nüvəsi, girintili-çixıntılı illik qatları və bibər qoxusu verən bərk oduncağı var. Ağacaoxşar ardıc bitən yerlərdə ondan oyma hissələrin hazırlanmasında və inşaat materialı kimi istifadə edilir. Ardıc kolunun oduncağı xırda tokar məmulatı üçün yaxşı material kimi qiymətləndirilir.



Şəkil 1.13. Meşə massivində iynəyarpaqlı və enliyarpaqlı ağac növləri

Palid ağacı – açıq bozdan tünd boza qədər nüvəsi və ensiz sarımtıl ağ rəngli üst oduncağı olur. Palidin oduncağı yüksək möhkəmliyi, elastikliyi, gözəl rəngi və teksturası, radial müstəvi üzrə asan yarılması ilə fərqlənir. O, suya qarşı davamlıdır. Palid ağacını

xarratlıq-mebel, çəllək və faneryonma istehsalında tətbiq edirlər. Palid ağıacı az tapılan olduğu üçün xarratlıq istehsalında başlıca olaraq yonulmuş faner halında istifadə edirlər, tikintidə isə parket hazırlayırlar. Mebel sənayesində tünd-boz və qara rəngli palid ağıacı daha çox qiymətləndirilir.

Göyrüş ağıacı – quruluşca palid ağıacını xatırladan, lakin palid ağıacı üçün xas olmayan iri özək şüaları olan oduncağa malikdir. Göyrüş ağaçının rəngi paliddan bir qədər açıq, illik qatlarında iri borular zonası daha enlidir. Göyrüş ağaçının oduncağı mebel istehsalında xüsusilə qiymətlidir: o, yaxşı emal olunur, qurudulduğda çatlamır, asan əyilir, yaxşı üzlənir, çox gözəl teksturaya malikdir.


Şabalıd ağıacının – açıq sarımtıl çalarlı ensiz üst oduncağı olur. Nüvəsi rənginə və quruluşuna görə palid ağıacına oxşayır. Mebel istehsalında yonulmuş faner halında, çəllək istehsalında çəllək taxtası hazırlamaq üçün istifadə olunur.

Qarağac – bu ağaçın oduncağı sıx və möhkəm olması ilə fərqlənir. Oduncağı qırmızımtıl-qonur rəngdədir. Qarağac oduncağını, əsasən, mebel sənayesində yonulmuş faner halında istifadə edirlər, belə ki, o, çox ifadəli teksturaya malikdir.

Məxmər ağıacı – nüvəli ağaç cinsidir, üst oduncağı ensiz, açıq-sarımtıl çalarlardır. Məxmər ağıacı oduncağından, əsasən, yonulmuş faner halında istifadə edirlər. Əymə mebel istehsalında o, fistığı əvəz edə bilər. Məxmər ağaçının qabığından tixac hazırlayırlar.

Püstə – ensiz sarımtıl ağ rəngli üst oduncağı olan nüvəli ağaç cinsidir. Püstə ağaçından çərtmə yolu ilə lakların hazırlanması üçün tam yararlı qatran əldə edirlər.


Qovaq ağıacı – nüvəli ağaç cinsidir, üst oduncağı enli, nüvəsi isə açıq və sarımtıl-qonur rəngdə olub, bir-birindən kəskin surətdə fərqlənmir. Qaraqovaq və ağcaqovaq ağacları ən çox sənaye və təsərrüfat əhəmiyyətinə malikdir. Ağcaqovaq oduncağını mebel istehsalında həm əsas kütlə, həm də üzük faneri kimi işlədirilir.



Şəkil 1.14. Sənayedə istifadə edilən ağaç emal məmulatları

Oduncağın rəngi bir sıra faktorlardan, məsələn, ağacın bitmə şəraitindən və rayonundan, cinsindən, yaşından və s. asılıdır. Cənub ağaclarının oduncağı adətən daha parlaq rəngi ilə fərqlənir. Əksəriyyət ağacların oduncaqları havada tündləşərək qonur çalarlı ləkəli rəng alır. Oduncağın parlaqlığı onun sixliyindən, özək şüalarının miqdərindən və ölçülərindən, kəsik müstəvisindən asılıdır. Oduncaq sıx olduqca parlaqlığı daha çox olur. Son dərəcə inkişaf etmiş palid ağacının saysız-hesabsız özək şüaları radial kəsikdə parlaq ləkələr və alovabənzər zolaqlar yaradır. Ağcaqayın və qarağac oduncağının radial kəsiklərinin çox parlaq müstəvisi olub, yaxşı inkişaf etmiş özək şüalarının uzununa kəsilməsi nəticəsində yaranır.

Özək şüaları qabıqdan özəyə doğru radial istiqamətdə yerləşmiş bir sıra ehtiyat hüceyrələr sırasından ibarətdir. Onlar üfüqi istiqamətdə suyu, havanı və qida maddələrini keçirmək üçündür. İstənilən ağacların oduncağında özək şüaları var. Özək şüalarının ölçüsü müxtəlif ağaclarda fərqlənir: hündürlüyü gövdənin hündürlüyü üzrə 0,2-dən 50 mm-ə qədər və daha çox, eni isə 0,005-dən 0,6 mm-ə qədər olur. İri görünən özək şüaları kəllə kəsikdə parlaq şüalar – zolaqlar şəklində, radial kəsikdə – ləkələr və zolaqlar şəklində, tangental kəsikdə isə nöqtələr və ştrixlər şəklində meydana çıxır (Şəkil 1.15).




Şəkil 1.15. Kəsilmiş ağac materialında kəsim üsullarının xarici görünüşü:

1-eninə kəsim, 2-radial kəsim, 3-tangential kəsim

Oduncağın iyi onda qatranların, aşı maddələrinin, efir yağlarının olmasından asılıdır. Təzə kəsilmiş oduncağın daha kəskin iyi olur.

Rəng, parlaqlıq və iyİ ağac cinslərini tanımaq onun üçün əlamətdir və istehsalat əhəmiyyətinə malikdir. Bir çox ağacın oduncağının xoş rəngi və parlaqlığı mebel istehsalında onların geniş tətbiqinə səbəb olmuşdur; şam ağacı oduncağının kəskin qatranlı iyi onu qida maddələri qablarının hazırlanması üçün tətbiq etməyə imkan vermir; iyİ olmayan küknar oduncağından qablaşdırma və doldurma yonqarı hazırlayırlar.

Oduncağın emal edilmiş səthində liflərin, illik qatların, özək şüalarının kəsilməsi nəticəsində əmələ gələn təbii şəklə onun teksturası deyilir. Teksturanın əmələ gəlməsinə gövdə kəsiyinin istiqaməti, oduncaq liflərinin yerləşməsi, özək şüalarının miqdarı və ölçüləri, illik qatlarının seçilməsi, rəngdən-rəngə keçməsi və parlaqlıq çalarlığı təsir göstərir (Şəkil 1.16.)



**Şəkil 1.16.** Müxtəlif növ ağaç növlərinin teksturası sxemi: a-palid, b-fistiq, c-tozağacı, ç-qoz, d-şam ağacı, e-sidr ağacı, ə-ağcaqayın, f-qarağac

Palid ağaçının çoxlu miqdarda inkişaf etmiş özək şüaları radial və yarımradiyal kəsiklərdə çox yaxşı görünür. Buna görə də palid ağaçının kiçik tirlərindən xüsusi müşarlama üsulu ilə teksturalı taxtalar hazırlayıır və faneryonma dəzgahında onları radial yonmaqla üzlük faner istehsal edirlər.

İynəyarpaqlı ağaclar tangental kəsikdə illik qatların kəsilməsindən əmələ gələn, artan konuslu xətlərdən ibarət ifadəli şəkil verir.

Müxtəlif istiqamətlərdə oduncağın xassələri də eyni deyil. Buna görə oduncağı gövdənin 3 əsas kəsiyi üzrə öyrənmək qəbul edilmişdir:

Kəllə kəsiyi – gövdənin oxuna perpendikulyar keçən kəsik;

Radial kəsik – gövdə boyu özəkdən və özəyə doğru keçən kəsik;

Tangental kəsik – gövdə boyu özəkdən bu və ya başqa məsaflədə keçən kəsik. Oduncağın özəyə yaxın boyuna kəsiyi yarımradiyal kəsik adlanır. Gövdənin oxuna  $45^0$ -yə yaxın bucaq altında keçən eninə kəsik yarımkəllə kəsik, həmin kəsik müstəvisi isə yarımkəllə adlanır.

*Kimyəvi rəngləmələr.* Kimyəvi rəngləmələr təzə tədarük edilmiş və ya çayla axıdılacaq təzə müşarlanmış oduncağın kimyəvi proseslər nəticəsində rənginin

## *Dülgərlik işində ağaçın rəndələnməsi və kəsilməsi*

---

dəyişməsidir. Kimyəvi proseslər oduncağın hüceyrələrində havanın, istiliyin və işığın təsiri altında baş verir. Oduncaq quruduqca kimyəvi rənglənmələrin bəzi növləri xeyli solur, başqaları isə rəngini dəyişmir. Kimyəvi rənglənmələr aşılıq, aşı izi, sarılıq adını daşıyır.

Aşılıq – çaya axındılmış şalbanların, tərkibində aşılıyıcı maddə olan, qabığı altında yerləşən illik qatların qırmızımtıl qəhvəyi və ya qonur rəngdə rənglənməsidir.

Aşı izi – oduncağı aşı maddələri ilə zəngin olan ağaç cinslərindən hazırlanmış sortimentlərin səthində izlər halında qonur ləkələrdir.

Sarılıq – qurumuş iynəyarpaqlı ağaclardan hazırlanan mişarlanmış materialların üst oduncağının limon rəngi ilə örtülməsidir.

### **1.3. Oduncaq materiallarının texniki xüsusiyyətlərinə uyğun tətbiq sahəsini təyin edir.**

#### **➤ Oduncaq materiallarının texniki xüsusiyyətləri və tətbiq sahələri**

*Oduncağın sıxlığı və çəkisi.* Sıxlıq – cismin kütləsinin onun həcmində olan nisbətidir. Sıxlığı kub santimetrə düşən qramlarla, kub metrə düşən kiloqramlarla ölçürərlər. Oduncağın sıxlığı mütləq və nisbi olmaqla iki yerə ayrılır. Mütləq sıxlıq – oduncağın vahid nisbində, vahid həcmində olan oduncaq maddəsini, yəni hüceyrə qışasının miqdarını göstərir. Nisbi sıxlıq isə oduncaq maddəsini qeyri-bərabər xarakterizə edir və oduncağın quruluşundan (və cinsindən) asılıdır. Oduncağın sıxlığı (mütləq və nisbi) böyük istehsalat əhəmiyyətinə malikdir. İstehsalatda mütləq və nisbi sıxlığı yüksək olan oduncağı (şam, vələs, fistiq, ağcaqayın, armud ağacını və bir çox başqalarını) xüsusilə qiymətləndirirlər.

Oduncağın möhkəmlik həddini kiçik nümunələrlə, xüsusi maşınlarla, cihazlarla təchiz edilmiş laboratoriyalarda təyin edirlər.

*Oduncağın sıxılmada möhkəmlik həddi* – Oduncağın sıxılmaya işlənməsi tez-tez müşahidə olunur. Sütunlar, dirəklər və dayaqlar, mebel ayaqları sıxılmaya işlənir. Sıxılma boyuna sıxılmaya, radial və tangental istiqamətlərdə eninə sıxılmaya ayrıılır.

*Oduncağın dartılmada möhkəmlik həddi* – Oduncağın möhkəmlik həddi olduqca möhkəmdir. Orta hesabla bütün ağac növləri üçün 1200 kq/ sm<sup>2</sup>. Oduncağın liflərinin eninə dartılmada möhkəmlik həddi boyuna dartılmadakı möhkəmlik həddindən 10-20 dəfə azdır.

*Oduncağın əyilmədə möhkəmlik həddi* – Oduncağın əyilməyə işləməsi tez-tez müşahidə olunur. Tirlər və tirciklər, dam örtükləri, estakada detalları, körpülər, mebel detalları çox vaxt əyici yüklərə məruz qalır.

Oduncağın əyilməyə müqaviməti onun dartılmaya və sıxılmaya müqavimətindən toplanır. Buna görə də bu xassələr arasında müəyyən qarşılıqlı əlaqə müşahidə olunur, oduncağın əyilmədə möhkəmlik həddi onun dartılmada möhkəmlik həddindən az, liflər boyu sıxılmada möhkəmlik həddindən isə çoxdur.

*Oduncağın qopmada və kəsilmədə möhkəmlik həddi* – Oduncaq hissəsinin liflər boyu, radial və tangental müstəvilərdə liflərin eni və perpendikulyar istiqamətdə sürüşməsinə kəsilmə və ya kəsim deyilir.

*Oduncağın burulmada möhkəmlik həddi* – Oduncağın burulmaya müqaviməti fırlanan valların, oxların, vintlərin işində və digər hallarda – xarici mexaniki qüvvə oduncaq liflərini spiralvari burulmağa yönəltdiyi hallarda müşahidə olunur. Burulmada oduncaq nisbətən kiçik möhkəmlik həddinə malikdir. Yalnız tozağacı burulmaya müqaviməti azaldır.

*Oduncağın möhkəmlik həddinə təsir edən səbəblər* – Əsasən, bu səbəblər nəmlik və həcm çəkisidir. Nəmliyin artması bir qayda olaraq, oduncağın nəmliyini aşağı salır. Ağır

oduncaq yüngül oduncaqdan möhkəmdir. Hesab olunur ki, oduncağın möhkəmlik həddinin həcm çəkisi ilə düz mütənasibdir. Oduncağın möhkəmlik həddinə onun gövdədə yerləşmə yeri, illik qatlarda gecikən oduncağın miqdarı, böyümə şəraiti, ağacın yaşı və xüsusən də qüsurların olması təsir edir. Ağacın kötük hissəsinin oduncağı ən böyük möhkəmliyə malikdir, onun həcm çəkisi də böyük olur.

İnyəyarpaqlı ağacların nüvə və üst oduncaq hissəsinin möhkəmlik hədləri bir-birindən az fərqlənir. Halqaborulu enliyarpaqlı ağacların üst oduncaq hissəsi oduncağın möhkəmliyinə görə nüvə oduncağından bir az aşağıdır. Yetkin yaşı və yararlı torpaqlarda böyümüş ağacların möhkəmlik hədləri yüksək olur.

*Oduncağın bərkliyi və aşınmaya dayanaqlılığı* – Materialın ona bərk cisimlərin daxil olmasına müqavimət göstərməsi xassəsinə bərklik deyilir. Oduncağın bərkliyinin sıması 11,28 mm diametrlı yarımkürəvi ucluğu olan cihazın köməyilə aparılır. Oduncağın kəllə hissəsi radial və tangential istiqamətlərə nisbətən bərkdir. Eyni həcm çəkisinə malik olmayan oduncağın bərkliyi müxtəlifdir; oduncağın həcm çəkisi çox olduqca bərkliyi də çox olur.

Bütün ağaclar bərklik göstəricisinə görə bərk və yumşaq ağac növlərinə bölünür.

Bərk ağac növü: palid, vələs, görüs, aqcaqayın, şabalıd ağıci, qoz ağıci, armudağaci, qara şam, ilim, tozağaci və başqaları. Yumşaq ağaç növlərinə isə şamağacı küknar, aq şam, qızılağac, cökə, qovaq, söyüd və başqaları aiddir. Çox vaxt ağaç növlərini bərkliyinə görə daha bir üçüncü qrupa ayıırlar ki, bunlara olduqca bərk olan şümşad və püstə ağacları daxildir.

*Oduncağın mexaniki emal üsulları* – Oduncağın mexaniki emalı kəsmə, yarma, xirdalama və təzyiqlə emal üsulundan ibarətdir.

*Texniki xarakteristikaları* – müxtəlif olan ağac növlərinin tətbiq sahələri aşağıdakılardır:

- Küknar ağacından hazırlanmış taxta ve lövhələr meşə materialı kimi geniş tətbiq edilir (Şəkil 1.17).



*Səkil 1.17. Küknar qəqacı*

- Ağac materialı kimi kombinə olunmuş müxtəlif qatlı plitələrdən istifadə olunur (Şəkil 1.18).



*Şəkil 1.18. Kombinə olunmuş ağaç plitələr*

- Ağac materialları müxtəlif təyinatlı olur. Onlardan biri də DSP-dir (Şəkil 1.19).



*Şəkil 1.19. DSP lövhə*

- Antiseptik məhlulların ağaç məmulatlarının üzərinə çəkilməsi onları çürüməkdən mühafizə edir (Şəkil 1.20).



*Şəkil 1.20. Antiseptik məhlulun ağaç məmulatının üzərinə çəkilməsi*

- Yapışqanla yapışdırılmış yüksək keyfiyyətli konstruksiyaya malik olan şpon materialından istifadə edilir (Şəkil 1.21).



*Şəkil 1.21. Yapışqanla yapışdırılmış yüksək keyfiyyətli konstruksiyalı şpon*

- Palid ağacı  $720 \text{ kq/m}^3$  sıxlığı, sərtliyi və ağırlığı ilə fərqlənir, uzunömürlü ağac növü hesab edilir. Meşədə 1000 ilə qədər yaşayır. Bu ağacın diametri 2 m-dən çox ola bilər. Ağacın yaşı nə qədər çoxdursa, ağacın keyfiyyəti o qədər yüksəkdir (Şəkil 1.22).



*Şəkil 1.22. Palid ağacı*

*Kül ağacı-* Ağacın sıxlığı  $690 \text{ kq/m}^3$  təşkil edir. 70 növə malik olan zeytun ailəsinin yarpaqlı bitkilərinin cinsidir (Şəkil 1.23).



*Şəkil 1.23. Kül ağacı*

Güclü sərtliyə, deformasiyaya və elektrikə qarşı uzunmüddətli müqavimətə malikdir.

Hazırda kül ağacından hazırlanan məmulatlara mebel və döşəmə istehlakçıları tərəfindən daha çox tələbat var. Kül ağacı yüksək mexaniki və fiziki keyfiyyətə malikdir.

Küknar ağacı ağ qabıq adını almışdır. Ağac ağ rəngli və ya qırmızımtıl rəngdədir. İllik qatları zəif görünür, ağac emalı, mebel, alətlər, aksessuarlar, torna məmulatları istehsalı üçün istifadə olunur. Küknar ağacı dizayn üçün demək olar ki, qeyri-məhdud imkanlar açaraq gözəl rənglənir (Şəkil 1.24).



*Şəkil 1.24. Küknar ağacı*

- Ağcaqayın ağacının sıxlığı 12%-ə qədər nəmliklə 620-725 kq/m<sup>3</sup> təşkil edir. Ağcaqayın ağacı – iynəyarpaqlı ağac növlərindən biridir. Xarici təsirlərə qarşı xüsusi müqavimətlə yanaşı, yaxşı rəng və strukturu ilə xarakterizə olunur (Şəkil 1.25).



*Şəkil 1.25. Ağcaqayın ağacı*

- Şam ağacının sıxlığı  $520 \text{ kg/m}^3$ -dir. Şam Rusiya ərazisində və Sibirin əksər hissələrində yayılmışdır.

Şam ağacı 600 ilədək yaşayır və yetkin yaşda 30-40 m yüksəkliyə çatır, gövdəsi düzdür və hətta səmadan təyyarə ilə asanlıqla görünür. Ağacın yetişdirilməsi şərtlərinə uyğun olaraq, ağacın sıxlığı və xüsusi çəkisi dəyişə bilər (Şəkil 1.26).



*Şəkil 1.26. Şam ağacı*

#### 1.4. Oduncaq materialında olan qüsurları müəyyən edir.


##### ➤ Oduncaq materialında olan qüsurlar

*Ağacın qüsurları* – Ağacın çatışmazlıqları və onlarla mübarizə yolları haqqında danışarkən oduncaq qüsurlarına liflərin mailliyi, buruqluluq, yalançı nüvə, ikiözəklilik, və ləkəlilik aiddir (Şəkil 1.33). Bunlar ağacın keyfiyyətini azaldır, istifadəsini məhdudlaşdırır (Şəkil 1.27).



Şəkil 1.27. Ağacda qüsür

*Düyünlər* – budaqların yeri olub, gövdənin oduncağına bitişmiş olur. Düyün oduncağın xarici görünüşünü pişləşdirir. Onun eynicinsliliyini pozur (Şəkil 1.28).



Şəkil 1.28. Ağacda düyün

Mexaniki emalını çətinləşdirir və möhkəmliyini müəyyən qədər azaldır. Düyünlərə bütün ağac cinslərində təsadüf olunur və onlar canlı ağacın qüsurlarına aid edilir. Girdə meşə materiallarında düyünlərin iki növü ayırd edilir; açıq, yəni sortimentin yan səthinə çıxan və örtülmüş – yalnız qabarması ilə yan səthində müşahidə olunan düyünlər. Kəsiyinin formasına görə dairəvi, ovalvari, uzunsov düyünlər var.



Şəkil 1.29. Qatran qüsürü

*Dairəvi düyün* – Onun boyuna oxuna perpendikulyar və yaxud iti bucaq altında kəsilməsindən alınır, lakin düyünün ən böyük diametrinin ən kiçik diametrə nisbəti iki dən çox olmur.

*Ovalvari düyün* – Ən böyük diametrin ən kiçik diametrə nisbəti iki dən çox, lakin dörddən az olur.

*Uzunsov düyün* – Onun boyuna oxu boyunca və yaxud boyuna oxuna bucaq şəklində kəsilməsindən alınır.

*Qatran qüsürü* – Bu qüsür qatranla doldurulmuş illik təbəqənin içərisindəki boşluqda yerləşir. O, ovalvari düyün formasında olub, tangensial səthlərdə uzunsov, düyün formasında isə radial səthdə olur (Şəkil 1.29).

*Ağac qüsurları nədir* – Ağac qüsurları ağacın düzgün formada böyüməsinin pozulması deməkdir.



Şəkil 1.30. Ağacda fir

Qüsurlar ağacın özəyində və digər orqanlarında ola bilər. Bu qüsurlara ağacın strukturundakı fir, çatlar, çürük, qatran qüsürü, ağac qurdaları və kif göbələyi aiddir (Şəkil 1.30). Daxili dekorasiyalar üçün nəzərdə tutulmuş dekorativ elementlərdə düyndlərdən istifadə edilir.



*Şəkil 1.31. Ağacda qüsür*

Ağacın qüsurları onun görünüşünü deyil, keyfiyyətini aşağı salır, möhkəmliyini zəiflədir, nəticədə, onu yararsız parçaya çevirir (Şəkil 1.31).

Buna görə taxta məhsulların, xüsusilə də pəncərələrin və parketlərin istehsalında istifadə olunan ağac məhsullarının keyfiyyətinə xüsusilə diqqətli olmaq və ağacın qüsurlarını nəzərdən keçirmək lazımdır. Ona görə də sənayedə ağacdan istifadə etmək üçün onun birinci emalında qüsurları aradan qaldırmaq lazımdır.

Birtərəfli və qatranlı qüsurları ayırmak lazımdır. Hər hansı ağacın kiçik və böyük səthində qatran ağacın gücünü çox zəiflədir. Qatran məhsulların görünüşünü və səthini pozur. Ona görə emal zamanı onu ağacın səthindən çıxarmaq lazımdır (Şəkil 1.32).



*Şəkil 1.32. Ağacda qatran və çürük düyü*



*Şəkil 1.33. Müxtəlif təyinatlı qüsür növləri*

Çatlar həm canlı (kəsilmiş) ağacda (şaxtadan, zərbədən, qopmadan əmələ gələn), həm də quruyan ağacda (baş tərəflərdə, böyürlərdə) əmələ gəlir (Şəkil 1.36). Çatin uzunluğu, eni və dərinliyi ölçülür və mm ilə, yaxud materialın uzunluğunun hissələri ilə göstərilir (Şəkil 1.34).



Şəkil 1.34. Oduncaqda çatlar

Çatlar canlı ağaclarda və kəsilmiş ağaclarda əmələ gələ bilər. Canlı ağaclarda əmələ gələn çatlara metik, dairəvi və şaxta çatları, kəsilmiş ağaclarda əmələ gəlmış çatlara isə quruyub-yığışma çatları aiddir.

Çatlar – qiymətcə liflərin eninə dərtilməyə möhkəmlik həddinə bərabər daxili gərginliklərin təsiri altında oduncağın liflər boyu yarılmışdır.

Metik çatlar radius boyunca bir və ya bir neçə daxili radial çatlardır. Onlar bütün ağaç cinslərində – şam ağacında, qaraşamda, fistiq ağacında əmələ gəlir. Bu cür çatlar kötükdən başlayaraq gövdə boyu yuxarı, bəzən isə canlı çətirə qədər çatır. Onun gövdə boyu uzunluğu 10 m-dən daha çox olur. Metik çatlar ağaçın böyüməsi prosesində əmələ gəlir. Sortimentin uzunluğu üzrə bir müstəvidə yerləşən bir, yaxud iki çata sadə metik çat deyilir. Kellə kəsikdə müxtəlif müstəvi üzərində yerləşən bir və ya bir neçə çata mürəkkəb çat deyilir.

Çürük törədən göbələklər ağaclara meşədə, ağaç materiallarına isə anbarda toxuna bilər. Çürük törədən göbələklərin həyat fəaliyyəti üçün yüksək rütubət tələb olunur; quru ağaçda çürümə prosesi dayanır.

Oduncağın çürüməyə qarşı müqavimət göstərmək qabiliyyətinə göbələyə davamlılıq deyilir. Göbələyə davamlılıq, əsasən, oduncağın cinsindən və onun istismar şəraitində aslidir. Oduncağın çürüməsi və göbələk infeksiyasının yayılması çox sürətlə gedir.

Oduncağın çürüməsinin qarşısını almaq üçün bir sıra tədbirlər görülür; onu daşdan-betondan ayırir, ağaç konstruksiyaları yağmurdan qoruyurlar. Oduncaq üçün işlədirilən antiseptik məhlullar dörd qrupa bölünür (Şəkil 1.35).

1. Sulu məhlullarda tətbiq edilənlər;
2. Suda həll olan antiseptiklər əsasında hazırlanan pastalar;
3. Yağlı antiseptiklər;
4. Üzvi həlledicilərdə tətbiq edilənlər.

Antiseptiklərin sulu məhlullarını istismar zamanı nəmləmə və suyun yuyucu təsirinə məruz qalmayan oduncaqdan hazırlanmış məmulatlar üçün tətbiq edirlər. Antiseptikləmə aşağıdakı tələblərə cavab verməlidir.



*Şəkil 1.35. Ağacın çürüməkdən qorunması*

- Ağac dağdan göbələklərə yüksək zəhərli təsir göstərməli;
- Oduncağa yaxşı keçməli;
- Yuyulma dayanıqlı olmalı;
- Oduncağın fiziki-mexaniki xassələrini pisləşdirməməli (elektrikkeçirməni və su hopmasını artırmamalı), oduncağın yapışdırılmasına və rənglənməsinə mənfi təsir göstərməməli;
- Metalları korroziyaya uğratmamalı;
- Ucuz olmamalıdır.

Ağacda qara, yaxud yaşıl ləkə göbələk əmələ gəlməsini göstərən əlamətlərdən biridir. Ümumilikdə, kif göbələkləri müxtəlif rənglərdə, yaşıl, yaxud qara nöqtə olaraq görünür. Ağacın səthini bürüyən göbələklər ağacın qida ehtiyatından istifadə edir, ağacın görünüşünü pozur, suyun udulmasını artırır, insanlarda allergik xəstəliklərə səbəb ola biləcək milyonlarla sporlar istehsal edir.

Ağacın göbələklə zədələnməsi göstərilmişdir (Şəkil 1.36).



Şəkil 1.36. Ağacın göbələklə zədələnməsi

*Qurd yemiş yerlər* – Ağaca həşərat (böcəklə və onların sürfələri) toxunduqda zədəli yerlər əmələ gəlir. Bəzi həşəratlar yalnız ağacların qabığını deşir, digərləri isə ağac yeyən, ağac gəmirən və ağac ovan olur. Həşəratlar zəif, yaxud qurumuş ağaclarla toxunur və ona görə də həşərat zədələyən ağaclar ağacın aşağı keyfiyyətdə olduğunu göstərir. Həşərat zədələri üzdən (5 mm-ə qədər), dərinlikdə, dərin və ovuntulu olur.

Dərin zədələrə yalnız aşağı çeşidli taxta-şalbanda yol verilir. Dülgərlik məmulatında zahirə çıxan zədələrə mantar tixanır. Ağaca həşərat nəinki meşədə, hətta anbarda və hazır məmulatda toxuna bilər. Məsələn, şam ağacı taxtalarına çox vaxt anbarda böcək (şam ağacı qurd), binaların ağac hissələrində ağac ovan qurd və qara uzun bığ böcək, mebelə isə mebel qurd (taxta qurd, may böcəyi) toxunur. Böcəyin süfrəsi bəzən ağacı çürük hala salır. Ağacyeyən həşərata qarşı əsas mübarizə üsulu zədələnmiş ağacı zəhərli maye ilə hopdurmaqdan və zəhərli qaz verməkdən ibarətdir (Şəkil 1.37).



Şəkil 1.37. Ağacın qurd ilə zədələnməsi



## Tələbələr üçün fəaliyyət

- Dülgərlik işinə aid olan işləri araşdırın və qeydiyyat dəftərinizə qeyd edin.
- Dülgər məmulatlarının hazırlanmasında istifadə olunan ağac materiallarını araşdırın və sxemdə qeyd edin.




- Dam örtüyünün qurulmasının texnoloji ardıcılığını araşdırın və təqdimat hazırlayın.
- Taxta döşəmənin qurulması işini müəllimin nəzarəti altında yerinə yetirin.



- Döşəmənin vurulmasında ağacın xüsusiyyətlərini araşdırın və sxemdə qeyd edin.



- Döşəmə tirinin hansı texnoloji ardıcılıqla düzülməsini araşdırın və müzakirə edin.
- Döşəmə taxtalarının parket üsulla döşənməsini müəllimin nəzarəti altında yerinə yetirin.
- İki-üç nəfər birlikdə oduncağın üzərində olan zədələri və oduncağın səthində olan çürüntüləri təmizləyin.
- Müəllimin təqdim etdiyi oduncaqların arasındaki fərqi tapın.
- Oduncağın fiziki xassələrini araşdırın və müzakirə edin.
- Sənayedə istifadə edilən ağac növlərinin tətbiq sahəsini araşdırın.
- Məxmər, püstə, şabalıd ağacının tətbiq sahəsini araşdırın və təqdimat hazırlayıın.
- Qaraçöhrə ağacı ilə görüş ağacının oxşar və fərqli cəhətlərini müqayisə edin.



- Ağacların hansı səbəbdən çürüdüyünü araşdırın və öyrənin.
- Oduncağın bərkliyi və aşınmaya dayanıqlığını araşdırın və qeydiyyat dəftərinizə qeyd edin.

## Dülgərlik işində ağacın rəndələnməsi və kəsilməsi

- Texniki xarakteristikaları müxtəlif olan ağac növlərinin tətbiq sahələrini araşdırın və sxemdə qeyd edin.



- Kəsiyinin formasına görə düyünləri araşdırın və sxemdə qeyd edin.



- BİBÖ iş üsulundan istifadə edərək antiseptikləməyə olan tələbatı araşdırın və cədvəldə qeyd edin.

Bilirəm	İstəyirəm biləm	Öyrəndim



## Qiymətləndirmə

- ✓ Dülgərlik işi hansı sahələri əhatə edir?
- ✓ Döşəmə lövhələrin hazırlanmasında neçə üsuldan istifadə edilir?
- ✓ Odunçağın fiziki xassələri nəyə deyilir?
- ✓ İynəyarpaqlı ağacların növlərini sadalayın.
- ✓ Enliyarpaqlı ağac növlərinə hansılar aiddir?
- ✓ Səpkinborulu enliyarpaqlı ağaclarla hansı ağac növləri daxildir?
- ✓ Odunçağın texniki xüsusiyyəti dedikdə nə başa düşürsünüz?
- ✓ Odunçağın çürüməsinin qarşısını almaq üçün nə etmək lazımdır?
- ✓ Odunçağın möhkəmlik həddinə təsir edən səbəblər hansılardır?
- ✓ Ağacın qüsurları dedikdə nə başa düşürsünüz?
- ✓ Oduncaqdakı çatları necə yox edirlər?
- ✓ Mürəkkəb çat nəyə deyilir?
- ✓ Metik çatlar hansı çatlardır?
- ✓ Göbələyə davamlılıq nəyə deyilir?
- ✓ Odunçağa antiseptiklərin hopdurulmasının neçə üsulu var?
- ✓ Oduncaq zədələrinin neçə növü var?
- ✓ Odunçağın ilkin emalı nədir?
- ✓ Ağaclarда fir necə yaranır?
- ✓ Həşəratlardan qorunma haqqında nə bilirsiniz?
- ✓ Parket döşəmələrin qurulması necə aparılır?
- ✓ Döşəmə üçün hansı ağac növlərindən istifadə edilir?
- ✓ Xarratlıqda hansı ağac növlərindən geniş istifadə olunur?
- ✓ Ağac emalı sənayesində daha çox hansı ağac növləri işlədilir?
- ✓ Döşəmə ilə divar arasındaki yarıq necə bağlanır?



## TƏLİM NƏTİCƏSİ 2

Dülgərlik sexlərinin rəndələmə, kəsmə, alət və avadanlıqlarının iş prinsipini bilir və onlardan təyinatına görə istifadə etməyi bacarır.

### 2.1. Əl alətlərindən istifadə qaydalarını bilir.

#### ➤ Əl alətlərindən istifadə qaydaları

Dülgərlik işində istifadə edilən alətlərə bucaqlıq, pərgar, çatal, şaqul, reysmus, qatlama metr, ştangenpərgar, günyə, toxma, kəsici qələm və s. aiddir (Şəkil 2.1; 2.2).



**Şəkil 2.1.** Dülgərlik işində istifadə edilən alətlər: 1-metal rəndə; 2-kiçik rəndə; 3-yiv açan; 4-qisim; 5-əl müşarı; 6-qarışq müşarlar; 7-çəkic ; 8-əl burğusu; 9-iskanə; 10-rulet; 11-kəsici; 12-şüşə kəsici; 13- stepler; 14-dülgər bıçağı; 15-fstrubsin; 16-taxta rəndə; 17-balta; 18-kuvald; 19-mismar çıxaran; 20-taraz.



**Şəkil 2.2.** Kəsici qələmdən istifadə

*Kəsici qələmlər* – Ağac məmulatlarının hazırlanmasında kənar və üz səthinin formaya salınmasında – dəlik, lampa yerinin açılmasında, faska kimi işlərin görülməsində istifadə edilən əl alətlərinə kəsici qələmlər deyilir.

*Düz qələmlər* – Kəsici bıçaqlı düz qələmlərdir. Qələmin tutma bucağı 25 dərəcədir. Qələmin ağız ölçüsü 3 mm-12mm arasındadır (Şəkil 2.3).



Şəkil 2.3. Düz qələmlər

*Deşik açan qələmlər* – Bu xüsusi qələm növü olub, əsasən, deşik, kanal, açar yuvası işlərində istifadə edilir. 30 dərəcə bucaq altında itilənir. Qələm ağızının ölçüsü 3-16 mm arasında dəyişir (Şəkil 2.4).



Şəkil 2.4. Deşik açan qələm

*Oyuqlu qələmlər* – Əyri ağızlı olub, içəri bükülü qələmlərdir. Müxtəlif növ oyma işlərində istifadə edilir (Şəkil 2.5).



Şəkil 2.5. Oyuqlu qələm

*Oyma qələmlər* – Ağac üz səthində oyma işləri aparmaq üçün istifadə edilən qələmlərdir (Şəkil 2.6).



*Şəkil 2.6. Oyma qələmləri*

*Çəkiclər* – Mismar vurma və sökmə, zərbə vurma işlərini yerinə yetirir. Dəstək və gövdədən ibarətdir. Gövdə yüksək keyfiyyətli legirlənmiş poladdan hazırlanır. Ümumilikdə çəkisi 100-800 qram arasında dəyişir (Şəkil 2.7).



*Şəkil 2.7. Çəkic*

*Toxmalar* – Zərbə zamanı zədələnmələrdən qorunmaq üçün yüksək zərbə gücü tələb olunan yerlərdə kəsici qələmin üzərində, müxtəlif quraşdırma işlərində bağlanan hissələrin bir-birinə yaxınlaşması üçün vurma aləti olaraq istifadə edilir (Şəkil 2.8; 2.9).




*Şəkil 2.8. Ağac toxmaqdan istifadə*



*Şəkil 2.9. Plastik toxmaq*

*Kəlbətin və pensə* – Mismarların çıxarılmasında, məftil və naqillərin kəsilməsində istifadə edilir. Elektrotexnikada istifadə edilən kəlbətinlərin dəstəyi izolyasiya edilir (Şəkil 2.10).



Şəkil 2.10. Kəlbətin və pensə



Şəkil 2.11. Müxtəlif növ yivaçanlar



Şəkil 2.12. Cırcırılı yivaçan və ucları

*Yivaçan* – vintləri açıb-bağlayan alət – Bu alətlər vintləri açmaq və çıxarmaq üçün istifadə olunur. Vintin formasına görə müxtəlif formaları var (2.11; 2.12).

*Batareya ilə işləyən yiv açıb bağlayan* – Bu alət vasitəsilə açma və bağlama işlərini avtomatik yerinə yetirmək olur. Yiv uclarını dəyişmək mümkündür. Ulduzşəkilli, düzbucaqlı və başqa formaları var (Şəkil 2.13).



Şəkil 2.13. Batareya ilə işləyən yivaçan

*Metrəlik rulet* – İstənilən pəstahları eninə və kiçiklərini uzununa istiqamətdə daha dəqiq ölçmək və nişanlamaq üçündür (Şəkil 2.14).

*Qatlama metr* – üzərində bölgülər çizilmiş metal, yaxud ağac xətkeşlər yığımidır (Şəkil 2.15).



*Şəkil 2.14. Metrəlik rulet*



*Şəkil 2.15. Qatlama metr*

*Bucaqlıq* – İnşaat konstruksiya elementlərinin düzbucaqlılığını yoxlamaq üçündür (Şəkil 2.16).



*Şəkil 2.16. Bucaqlıq*

*Stangenpərgar* – Detalların 0,02-dən 0,1mm-ə qədər dəqiqliklə ölçülməsində istifadə edilir (Şəkil 2.17).




*Şəkil 2.17. Stangenpərgar*

*Günyələr* – Nişanlama, 45 və 135<sup>0</sup> bucaqları ölçmək üçündür. Xarrat günyəsi nümunə üzrə bucaqları ölçmək və onları detallara köçürmək üçündür (Şəkil 2.18).



Şəkil 2.18. Xarrat günyəsi

*Taraz* – Səthlərin üfüqi və şaquli vəziyyətini yoxlamaq üçündür (Şəkil 2.19).



Şəkil 2.19. Taraz

*Şaqul* – Ağac konstruksiyaların şaquliliyini yoxlamaq üçün hər ucu konusvari silindr formalı metal yükdür. O, kətan ipdən asılır və çarxa yığılır. İpin uzunluğu 3-5 metr olur.

*Pərgar* – Ölçüləri mişarlanmış materiallara köçürmək və dairəvi nişanları çəkmək üçündür (Şəkil 2.20).



Şəkil 2.20. Pərgar

*Əl mişarının quruluşu* – Əl mişarı müxtəlif tipli materialları: taxta, metal, plastik, daş və kəsmək üçün bir çox dişləri olan kəsmə alətidir. Adətən mişarın uzun metal hissəsinin üzərində çox sayda kəsmə diş yerləşir (Şəkil 2.21).

İşləmə yerindən asılı olaraq, mişarlar eninə, uzununa, incə dişli və dəyirmi növlərə bölünür. Dəstək və metal kəsən hissədən ibarətdir.


Kəsmə işinə görə üç növü var (Şəkil 2.23):

- Kiçik dişlə (2,0-2,5 mm) kiçik ölçülü məmulatlar,
- Orta dişlə (3,0-3,5 mm) orta ölçülü detallar,
- İri dişlə (4,0-6,0 mm) odun və ağacların kəsilməsi üçün.

Dəstək – mişarın irəliləmə və geriyə doğru boşuna hərəkətini tənzimləmək üçün metal kəsmə hissəsinə bağlanır.




Şəkil 2.21. Mişarın kəsici hissəsi və dəstəyi



Şəkil 2.22. a) Mişar dişinin elementləri, b) mişar dişinin bucaqları:  
1-uzununa, 2-qarışlıq, 3-eninə

Metal kəsici hissə – Mişarın kəsmə əməliyyatını yerinə yetirən hissəsidir. Elastik poladdan hazırlanmış və bir kənarı boyunca kəsici dişlər açılmış lövhədir (Şəkil 2.22).



Şəkil 2.23. Müxtəlif təyinatlı əl mişarları

*Əl mişarı ilə kəsmə qaydası* – Uzununa kəsiləcək taxtanı dəzgahda, yaxud stolda yerləşdirib elə bərkidirlər ki, mişarlanmış hissə xaricə çıxmış olsun. Sonra reysmusla, yaxud xətkeşlə mişarlanma xətti çəkilir. Bundan sonra dəzgahın qarşısında durmaq, sərbəst “qolaylama” hərəkəti edərək mişarı aşağı çəkdikdə onu yarığın dibiňə sıxmaq, yuxarı çəkdikdə (boş gediş) isə bir qədər qaldırmaq lazımdır. Eninə mişarlamada taxtanı dəzgahın üstünə elə qoyurlar ki, kəsiləcək hissə ondan sallansın. Taxtanı sol əl ilə tutaraq sağ əl ilə yaylı misarın dayağından yapışib, onu düz, basmadan mişarlayırlar.

*Əl elektrik zəncirli müşar.* Əl elektrik zəncirli müşarın aşağıdakı elementləri mövcuddur (Şəkil 2.24).

- Zəncirin avtomatik yağlanması üçün yağı nasosunun mövcudluğu;
  - Yağ göstərici indiqator vasitəsilə yağıın səviyyəsinin təyin edilməsi;
  - Sürətli və yüksək keyfiyyətli materialların kəsilməsi üçün optimal uzunluqlu zənciri daşıyan şin;
  - Əsas əyləcdən başqa əlavə əyləcin olması;
  - Operatorun təhlükəsizliyinin təminatı;
  - Rahat olması.

Əl elektrik zəncirli misarının xüsusiyyətləri aşağıdakılardır:

- Ön hissəsi metal dizaynlı olub xüsusi sünbülbilimli dişləri daşıyır;
  - Asan və rahat şəkildə istənilən tapşırığı yerinə yetirmək imkanı var;
  - Şinadakı zənciri yağı nasosu vasitəsilə yağlamaq üçün yağı çəninin olması;
  - Mühərrikin boş iş rejimində sürtgü yağına qənaət etmək üçün özünü dayandırma sistemi ilə təchiz olunması;
  - Yağ göstəricisi səviyyəsinə xüsusi şəffaf pəncərə vasitəsilə nəzarət edilməsi;
  - Enerjiyə qənaət;
  - Manevr və kəsmə dəqiqliyi;
  - Alətsiz zəncirin dərtlənməsi.



**Şəkil 2.24.** Zəncirli misarın konstruktiv elementləri və zəncirli misar vasitəsilə ağacın kəsilməsi

## Dülgərlik işində ağacın rəndələnməsi və kəsilməsi

Dairəvi diskli elektrik mişarı ustalar üçün əvəzedilməz alətdir, onunla ağac məmulatı üzərində böyük həcmli işləri yerinə yetirmək mümkündür. Müasir çox funksiyalı modeli ilə bir çox əməliyyatları yerinə yetirmək olur (Şəkil 2.20). Kiçik elementlərin kəsilməsində, xüsusi həssashlıq tələb edən işdə əl lobzikindən istifadə olunur (Şəkil 2.25).




Şəkil 2.25. Dairəvi diskli mişar və lobzik vasitəsilə kəsmə əməliyyatları

*Əl rəndəsi* – Rəndə ağac məmulatlarının yonulmasında dülgərlərin və xarratların istifadə etdiyi alətdir (Şəkil 2.5; 2.6). Bu alət vasitəsilə ağac səthini müxtəlif formada düzləndirmək olur. Bu alətin köməyi ilə məmulatın lazım olan parametrlərini eyni zamanda müxtəlif yonma birləşmələrini yerinə yetirmək olur (Şəkil 2.4). Rəndə ağac qəlibdən, ona taxılan və paz ilə bərkidilən bıçaqdan ibarətdir. Bıçağı qəlibin yuvasına  $45^0$  bucaq altında qoyurlar. Rəndənin dabanında, yəni qəlibin aşağı hissəsində ensiz yarıq var. Həmin yarıqdən bıçağın tiyəsi bayırı çıxır. Kobud yonulmada tiyəni 3-4 mm, təmiz yonulmada isə 0,1-0,3 mm qəlibin altına çıxarırlar. Əl rəndələri istifadə edilmə xüsusiyyətlərinə görə qruplara bölünür (Sxem 2.1).



Şəkil 2.26. Rəndənin konstruktiv elementləri



*Sxem 2.1. Rəndələrin təsnifat sxemi*

Düz səth üçün rəndədən səthin düzləndirilməsində istifadə olunur. Ağac və ya metal gövdəli tipləri mövcuddur. Həssas, ağızı dar və incə yonqar çıxaran rəndədir. Rəndənin aşağıdakı növləri var: Şerxebel, birqat bıçaqlı rəndə, ikiqat bıçaqlı rəndə, uzun rəndə və sair (Şəkil 2.26; 2.27).



*Şəkil 2.27. Ağac rəndə*

Xüsusi səth üçü rəndə. Xüsusi səthlər üçün olan rəndələrə zenzubel (novaçan rəndə), falshebel (pillə rəndəsi), şpuntubel (şput rəndəsi), qruntubel (novaçan rəndə), kalev rəndəsi (naxış rəndəsi), donqar rəndə (çökük səth rəndəsi), şap (yarımdairəvi yonma rəndəsi), haşıyə rəndələrini misal göstərmək olar (Şəkil 2.28).



*Şəkil 2.28. Xüsusi səth üçün rəndələr*

Əl alətindən istifadə edərək ağacın rəndələnməsi (Şəkil 2.29).



Şəkil 2.29. İş nümunəsinin rəndə ilə rəndələnməsi

Əl elektrik rəndələmə avadanlığının əsas hissələri – İstehsalatda rəndələnməsi mümkün olmayan iş nümunələrini rəndələmək üçün bəzi hallarda əl elektrik rəndəsindən istifadə etmək daha əlverişlidir.

Əl elektrik rəndəsinin əsas hissələri aşağıdakılardır (Şəkil 2.30; 2.32):

- Mühərrrik;
- Qabaq və arxa altlıq;
- İşəsalma düyməsi;
- Bıçaqlar;
- Qayış və qasnaq ötürməsi.

*İşəsalma düyməsi* – Mühərrrikin işə salınmasını idarə edən hissədir. Tutacağın üzərində yerləşən işəsalıcı düyməni basdıqda mühərrrik işə düşür, qapalı olduğu halda mühərrrik işləmir.

*Bıçaqlar* – Yonma valına taxılmış iki ədəd bərk metaldan hazırlanmış, iki ağızlı kəsici bıçaqlardır. İstehsalçı firmanın dəzgah ilə birlikdə verdiyi açarın yardımı ilə sökülbə taxılır.



Şəkil 2.30. Əl elektrik rəndəsinin konstruktiv elementləri: 1-qabaq tutacaq, 2-qapaq, 3-mühərrrik, 4-işəsalma düyməsi, 5-korpus, 6-qayış ötürməsi

*Qayış və qasnaq ötürməsi.* Qayış fırlanma hərəkətini mühərrrikdən vala ötürmək üçün istifadə olunur. Fırlanma hərəkəti mühərrrik və bıçaq valına qoşulan iki qasnaqlı qayış vasitəsilə ötürülür.

*Bıçaqların itilənməsi.* Xüsusi metaldan hazırlanmış bıçaqlar bıçaq itilənmə dəzgahında itilənir. Bərk metal uchu bıçaqlar isə xüsusi almaz daşlı itiləmə dəzgahında itilənir. Bıçaqların eyni şəkildə qalması üçün qrup halında itilənməsi lazımdır (Şəkil 2.31).



*Şəkil 2.31. Bıçaq itiləmə dəzgahı*

*Bıçaqların dəyişdirilməsi.* Əl elektrik rəndələməsi avadanlığında bıçaqlar istehsalçının göstərişlərinə uyğun olaraq quraşdırılır. Ümumiyyətlə, bıçaqların taxılması yonma dəzgahında olduğu kimiidir. Bıçaqlar arxa mizya sıfırlanır. Ağac mastarla bıçaqların hündürlüyü yoxlanılır.



*Şəkil 2.32. Müxtəlif təyinatlı əl elektrik rəndələri*

*Burğulama* – Kəsən alətdən – burğudan istifadə etməklə bütöv materialda deşik açılması prosesinə burğulama deyilir. Quruluşuna və yerinə yetirilən işin xarakterinə görə burğuların aşağıdakı növləri var: lələk; spiral; yivli mərkəz uclu; düzqanovcuqlu; dərin

## *Dülgərlik işində ağacın rəndələnməsi və kəsilməsi*

deşiklər açmaq üçün burğular; dalıcı burğu; nizamlı dairə burğusu; forstner burğusu, deşik mişarları.

Spiralın ön kənarı incə formada olub çıxıntılı və kəskin hazırlanmışdır. Bu dəst vasitəsilə açılan deşiyin yan üzlərinin təmizlənməsi yerinə yetirilir. Burğunun diametri 1 mm-40 mm arasında dəyişir (Şəkil 2.34).



*Şəkil 2.33. Yivli mərkəz uclu burğular*

*Yivli mərkəz uclu burğular* – Mərkəzlərinə ucu yiv şəklində daxil olan burğulara yivli mərkəz uclu burğular deyilir (Şəkil 2.33)



*Şəkil 2.34. Burğuların növləri və burğulama*

*Dalıcı burğu* – Açılan deşikdə yonqarı asanlıqla götürdüyü üçün təmiz və dərin deşik açan burğulardır (Şəkil 2.35).



*Şəkil 2.35. Dalıcı burğular*

*Mərkəzli burğular* – Böyük diametrli deşiklərin açılmasında istifadə edilən burğulara mərkəzli burğular deyilir. Mərkəzlənmə ucları üçkünc, piramidavə ya yiv şəklində hazırlanır, bir tərəfində ön kəsici uc, digər tərəfində isə kəsici ağız olur (Şəkil 2.36).




*Şəkil 2.36. Mərkəzli burğular*

*Düzmərkəzli burğular* – Mərkəzlənmə ucu düz olan mərkəzli burğulardır. Böyük diametrli deşiklərin açılmasında istifadə edilir. Burğuların mərkəzlənmə ucları üçkünc şəklində hazırlanmış olub, bir tərəfi ön kəsici uclu, digər tərəfi isə kəsici ağızlı olur (Şəkil 2.37).



*Şəkil 2.37. Düz mərkəz uclu burğular*

*Silindrik gövdəli burğu* – Bu tip qazma burğusunun çox güclü quruluşu olub, aşağı qırılma və yüksək əyilmə ehtimalına malikdir. Deşik açma zamanı firçalar asanlıqla çıxarılmalıdır. Bütün növ ağacların burğulanma işində istifadə edilir (Şəkil 2.38).



*Şəkil 2.38. Silindrik gövdəli burğu ilə deşik açılması*

Nizamlı dairə burğusu – Kontrplaklı, lifli, yonqar lövhəli incə lövhələrdə geniş diametrli oyuqların açılmasında istifadə edilən bir burğudur. Mərkəz burğusu ilə dairə şəkilli kəsicidən və bunları birləşdirən nizamlı qoldan ibarətdir (Şəkil 2.39).



Şəkil 2.39. Nizamlı dairə burğusu

Forstner burğusu – Bu, əsasən, əlçatmaz deşiklərin, həncama yerlərinin açılmasında istifadə edilir. Forstner burğusunun diametri 6 mm-dən 50 mm-ə qədər dəyişir (Şəkil 2.40).



Şəkil 2.40. Forstner burğusu

Forstner burğusu kütləşdikdə kəsici halqaya toxunulmur, sadəcə kəsici ağızları dalıcı burğuda olduğu kimi uyğun əyə ilə itilənir (Şəkil 2.41).



Şəkil 2.41. Forstner burğusu ilə deşik açılması

**Deşik müşarları** – Burğulama işləri mümkün olmayan böyük diametrli deşiklərin kəsilrək deşilməsində istifadə edilir. Burğu qoluna bağlanaraq fırınma sürətilə kəsim yerinə yetirilir. Müxtəlif diametrlərdə istifadə olunur. Elektrik yuvalarının və spotların açılmasında istifadə edilir (Şəkil 2.42).



**Şəkil 2.42.** Deşik müşarı ilə işlərin yerinə yetirilməsi

Batareya ilə işləyən burğulardan deşik açma işlərində istifadə edilir. Batareya ilə işləyən burğulara batareyalı burğular deyilir (Şəkil 2.43).



**Şəkil 2.43.** Batareya ilə işləyən burğu

**Əl elektrik burğuları** – Normal maşın ilə deşik açma işləri mümkün olmadığı zaman hər növ dübel və deşiklərin açılmasında əl elektrik burğulama maşınından istifadə edilir (Şəkil 2.44).



**Şəkil 2.44.** Əl elektrik burğuları

Alüminium və plastikdən hazırlanmış gövdənin içində yerləşdirilən universal elektrik mühərrikinin dönmə hərəkəti xüsusi dişli hərəkəti ilə azalmış olaraq şafta ötürülür.



*Şəkil 2.45. Deşik açma ardıcılılığı*

İşgörmə qabiliyyətindən asılı olaraq, ən böyük diametrlı deşik açılması maşının qabaritindən asılı olaraq 6-25 mm arasında dəyişir (Şəkil 2.45).

Ümumiyyətlə, ağac emali işlərində 10-13 mm olan burğudan istifadə edilir. Əl elektrik burğulama maşınının növündən və tipindən asılı olaraq, tək, yaxud cüt əllə istifadə edilir. Ümumiyyətlə, deşiyin düzgün deşilməsi sərbəst əllə işləyən işçinin bacarıqlı və təcrübəli olmasından asılıdır.

*Istifadəsi və baxılma qaydasi* – Burğunun kəskinliyini yoxladıqdan sonra onu patrona bərkidir və bururlar. Burğunun ucu tam mərkəzdə və oxunda olacaq şəkildə taxılmalıdır. Deşik yeri öncədən biz ilə nişanlanan iş parçasının üzərində deşik açılır. Əl ilə saxlanması çətin olan iş parçaları dəzgaha məngənə ilə bağlanmalıdır. Hər şey yoxlandıqdan sonra burğulayıcı şəbəkəyə qoşulur, burğunun düzgün dönüb-dönmədiyi yoxlanılır. İş parçası əvvəlcədən işarələnmiş yerdən deşilir. Mühərrikin fırlanma sürəti tənzimlənir (Şəkil 2.46).



*Şəkil 2.46. Dayandırma pazı və kağız bant ilə deşik dərinliyinin tənzimlənməsi*

Məhdud dərinliyə malik olan deşiklərdə burğunun ucuna dayandırma pazı qoyulur və istənilən dərinlikdə deşik əldə edilir. Uzununa deşik açarkən əllərin deşik çıxışından uzaqda saxlanması məsləhətdir. Açılan deşik çıxışının qırılmaması üçün deşik çıxışına parça bağlanmalıdır. Burğu ucunun diametri böyüdükcə və materialın sərtliyi artdıqca dönmə sürəti azalır. Sərt uclu burğu uclarıyla divar deşiləcəksə, burğulayıcı zərbə vəziyyətinə gətirilir. Burğulayıcını həddən artıq basmaq burğu ucunun qırılmasına səbəb olur. Dərin deşik açarkən burğu ucunu geriyə çəkərək yonqar təmizlənir. Böyük diametrlı deşiklərin açılmasında əvvəlcədən kiçik diametrli burğu ucu ilə deşik açılır.

## 2.2. Kəsmə və rəndələmə dəzgahında işləyir.

### ➤ Kəsmə və rəndələmə dəzgahları

*Lentvari kəsmə dəzgahının növləri* – Lent mişarı ilə mişarlamada oduncaq fasıləsiz irəliləmə hərəkəti ilə, nazik lent mişarının kəsici dişləri vasitəsilə sonsuz hissələrə bölünür. Veriş hərəkəti bu prosesdə düzgün olur.

Lentvari dəzgahlardan mebel sənayesində istifadə edilən materialların uzunluğunu, qalınlığını və dərinliyini istənilən kobud ölçüdə, əyri formada, fiqurlu formada kəsmə işində istifadə edilir. Əyri və kərtikli mebel materiallarını lentvari dəzgahlar vasitəsilə kəsərək formaya salmaq olur: küncvari kəsim, dairəvi kəsim, keçirilmə kəsim, zolaqlı kəsim kimi işləri yerinə yetirmək olur.

Lentvari dəzgahlar qasnağın diametrə görə təyin olunur. Qasnağın diametri 40 sm olan dəzgah 40-liq, 60 sm olan dəzgah 60-liq lentvari dəzgah adlandırılır (Şəkil 2.47; 2.48).



Şəkil 2.47. Lentvari dəzgahların növləri



Şəkil 2.48. Odun kəsən lentvari dəzgah

**Gövdə.** Tökmə dəmirdən hazırlanmış nəhəng biçimdə gövdəsi dəzgahın digər elementlərini daşıyan hissəsidir. Gövdə döşəməyə boltlarla bərkidilir (Şəkil 2.49).

**Masa.** Dəzgahın masası gövdəyə üfüqi vəziyyətdə bağlanmışdır. Bəzi dəzgahlarda bu, istənilən bucaq altında əyilə bilir. Mebel materialları üzərinə qoyulan bir hissədir. Mebel nümunələrinin sürtünmədən zərər çəkməməsi üçün masanın üzəri tam düz deyil. Masa üzərində bu əlavələr də nəzərə alınır: mişar boşluğu, mişar yarığı, mişar boşluğu zolağı, hasar.



Şəkil 2.49. Gövdə

**Hasar.** Masa üzərində mebel materialının düzgün kəsilə bilməsi üçün eni və qalınlığının istənilən kimi tənzimləndiyi, tökmə dəmirdən hazırlanmış, adətən iki mərhələdə istehsal olunan bir hissədir (Şəkil 2.50).



Şəkil 2.50. Masa, hasar və veriş hərəkəti

**Qasnaqlar.** Alt və üst qasnaq olmaqla iki yerə ayrıılır. Dəzgahın böyüklüyü qasnağın diametri ilə təyin edilir. Mişar diskinin hərəkətini təmin edən alt qasnaq gövdənin alt hissəsində və öz oxu ətrafında mühərrikdən aldığı hərəkətlə dönərək hərəkəti lent mişar dişi ilə üst qasnağa ötürür.

Alt qasnağın tənzimlənmə hərəkəti yoxdur. Üst qasnağın iki tənzimləmə hərəkəti var. Biri qasnağı aşağı-yuxarı hərəkət etdirərək mişar dişinin gərginliyini tənzimləyir.



*Şəkil 2.51. Üst qasnaq, qabaq və arxaya əymə, gərginlik tənzimləmə qolu*

Digəri isə qasnağı qabaq və arxaya əyərək mişar dişlərini nizamlayır. İş zamanı gərilmə hərəkəti yayı və mişarın fasiləsiz işini təmin edir. İş zamanı təhlükəsizliyi təmin etmək üçün qasnaqlar qapaqla örtülmüşdür (Şəkil 2.51).

Lentvari mişar dişinin düzgün istiqamətdə hərəkətini təmin etmək üçün masanın alt və üst hissəsində iki ədəd yönəldici var.



*Şəkil 2.52. Lentvari mişar idarəedicisinin yerləşməsi*

Üst idarəedici mexanizmi hündürlük səviyyəsini təmin edən sürüşən valın altına taxılmış idarəedici makara və paz, bunların tənzimini təmin edən vintlər və mişar qoruyucu qapağından ibarətdir (Şəkil 2.52).

**Mişar dişi.** Dəzgahın kəsici elementi olan mişar dişi xüsusi alət poladından hazırlanmış müxtəlif ölçülü dişlərdən ibarətdir, eninə və qalınlığına görə fərqli istehsal olunur. Mişar dişi bu əməliyyatlardan sonra istifadə edilə bilər:

- Mişarın qızdırılması;
- Mişarın çarpaz verilməsi;
- Mişarın itilənməsi.

Dəzgahın maksimal ölçüsünə görə kəsilən mişar qaynaq dəzgahında qızdırılırlaraq istifadə olunur (Şəkil 2.53; 2.54).



Şəkil 2.53. Lentvari mişarın qaynaq dəzgahı



Şəkil 2.54. Lentvari mişarın itilənmə dəzgahı

**Çarpaz.** Mişarın yanında əmələ gələn sürtünməni aradan qaldırmaq və mişarın asan kəsməsini təmin etmək üçün mişar dişlərinə uyğun gələn sağa-sola əyilmə prosesidir.

**Mişarın itilənməsi.** Dişlərin kütləşmiş lentvari mişar dişi itiləmə dəzgahına bağlanaraq xüsusi daşlarla itilənir.

**Qoruyucu qapaqlar.** Alt və üst qasnaq örtülərək iş qəzalarının qarşısını alır. Mişar dişi sökülərkən açılır, diş bağlanarkən örtülür.

Lentvari mişarın sökülməsi əməliyyatı aşağıdakılardan ibarətdir:

- Dəzgahın idarəedici düyməsi qapalı olduqda alt və üst qasnaq qapaqları və yan qoruyucu qapaqları açılır;
- Masa üzərindəki mişar boşluğu zolağı varsa, mişar kanalı sürüsdürүcüsü çıxarılır;
- Nazim çarx vasitəsilə lentvari mişarın dişinin üst qasnaq gərilməsi zəiflədilir.

Mişar çıxarılaraq təmizlənir, çat olub-olmaması yoxlanılır. Çatlar aşkar edilərsə, çat nöqtəsindən qırılaraq qızdırmaq üçün çıxarılır. Mişar dişi bütöv olduqda isə itilənmək üçün hazırlanır (Şəkil 2.55).



*Şəkil 2.55. Qatlanmış müşar lenti*


- Qasnaqlar və idarəedici hissələr qatran və yağdan təmizlənir.
- Qasnaqların düzgün və nizamlı firlanması əl ilə çevrilərək yoxlanılır.

*Müşar lentinin yerinə taxılması.* İstifadə ediləcək işə uyğun xüsusi itilənmiş və çat olmayan lentvari müşar dişi seçilir.

Dişləri firlanma istiqamətində olacaq şəkildə masadakı yarıqdan keçirilərək qasnaqlara taxılır. Nazim çarx vasitəsilə bir az dərtlər.

Üst qasnaq əl ilə yüngül tərzdə döndərilir, tənzimləyici vint vasitəsilə lentvari müşar dişinin vəziyyəti nizamlanaraq diş normal miqdarda dərtlər.

Dişlərin çarpanının pozulmaması və kütləşməməsi üçün lentvari müşar lenti qasnaq kənarından sadəcə dişləri lazımlığından şəkildə tənzimlənməlidir (Şəkil 2.56).



*Şəkil 2.56. Müşar lentinin tənzimlənməsi*

İdarəedici lentvari müşara yaxınlaşdırılır, lazımı nizamlar həyata keçirilərək vintlər sıxılır:

- Müşar dişləri yan zolağın kənarında sərbəst qalmalıdır.
- Paz və çarx səthlər zədələnmişsə, düzəldilməli və ya yenisi ilə əvəz edilməlidir.
- Qasnaq qapaqları və yan qoruyucu qapaqlar bağlanılır və vintlər sıxılır.
- İdarəedici düymə açılıb-bağlanaraq tənzimləmə yoxlanılır.

*Dairəvi mişarlı kəsmə dəzgahı.* Dairəvi mişarlı kəsmə dəzgahları mişarlanmış materialları, pəstahları, lövhələri, fanerləri, ağac-lifli və ağac-yonqar tavaları ölçüb kəsmək üçün tətbiq edirlər.

Dairəvi mişarlı kəsmə dəzgahlarını yerinə yetirəcəyi əməliyyatlardan asılı olaraq, oduncağı eninə və uzununa kəsən dəzgahlara böllərlər. Eninə kəsməkdən ötrü işlədilən dairəvi mişarlı kəsmə dəzgahlardan birmişarlı oynaqlı-uckəsən dəzgah, mexaniki verişli dəzgah, düzxətli hərəkətli uckəsən dəzgahlar daha çox tətbiq edilir.

Dairəvi mişarlı kəsmə dəzgahında səthləri rəndələnmiş mebel materialının uzunluğu, eni və qalınlığının istənilən ölçülərdə və formada kəsilməsi və s. işlər həyata keçirilir.

Dairəvi mişar dəzgahının növünə və ölçüsünə görə əlavə dəyişikliklər nəzərə alınmaqla ümumi görünüşü aşağıdakı kimidir (Şəkil 2.57).



*Şəkil 2.57. Daşına bilən dairəvi mişar maşını*

Dairəvi mişar dəzgahının dörd əsas növü var:

- Səyyar tipli əl kəsmə dəzgahı;
- Masaüstü mini dairəvi kəsmə dəzgahı;
- Orta ölçülü qatlanan altlıqlı dairəvi dişli kəsmə dəzgahı;
- Böyük müəssisələr üçün stasionar tipli iri dairəvi mişar dəzgahı.

Dairəvi kəsmə dəzgahının əsas hissələri aşağıdakılardır:

Gövdə. Dəzgahın hissələrini üzərində daşıyan qapalı dolab formasında olan dəzgah gövdəsi, müəssisə daxilində polad dübellər vasitəsilə yerə bağlanır.

Masa. Üzərində iş nümunəsinin kəsildiyi tökmə dəmirdən hazırlanmış olan dəzgah masası üfüqi formada gövdəyə bağlanır. Masa üzərində olan əsas hissə və əlavələr aşağıdakılardır:

Mışar boşluğu. Mışarın kəsici hissəsinin işləməsi və sökülüb-taxıla bilməsi üçün masanın orta hissəsində buraxılan boşluqdur (Şəkil 2.58).



**Şəkil 2.58.** Dairəvi mışar dəzgahının masası, mışar boşluğu və lövhəsi

Mışar boşluğu lövhəsi. Mışar boşluğununu örtmək üçün yumşaq metaldan, mışarın rahat işləyə biləcəyi şəkildə ortasında yarığı olan lövhədən ibarətdir.

Hasar. Mışar diskinin kəsmə istiqamətində paralel yerləşib və masanın önündə sürüşərək hərəkət edən yumşaq metaldan hazırlanmış parçadır. Hasar mışara uyğun istənilən mövqedə tənzimlənə bilir. Sürüşmə üzərində olan şkalanın köməyilə hasarın tənzimlənməsi asan təmin edilir. Eyni zamanda hasarın sıxma qolu istiqamətinə olan həssas tənzimləmə qolu ilə də çox incə tənzimləmələr aparıla bilər. Bəzi hasarlar masaya görə müxtəlif formalarda əyri olaraq tənzimlənə bilir (Şəkil 2.59).



**Şəkil 2.59.** Dairəvi mışar dəzgahının hasarı

*Sürüşən günstə hasarı.* Masa üzərində mışar istiqamətinə paralel olaraq açılmış T kanalları içində işləyən, material uzunluqlarının istənilən formada kəsilməsində istifadə edilən aparatdır.

*Qoruyucu və ayırıçı zolaq.* Bəzi dəzgahlarda qoruyucu qapaq mışarın üst hissəsini örtərək işləyən işçini tallantılardan və qırıntı parçalarından qoruyur.

Qoruyucu qapaq üzərinə bağlanmış mışarın diskinin arxasında bıçaq şəklində ayırma zolağı var. Ayırma zolağı xüsusilə, nəmli və qarışlı lifli ağacların lif istiqamətində kəsilməsində kəsilən hissələrin bir-birinə yaxınlaşması və mışarın sıxılması qarşısını alır.

Çap darağı. Orta ölçülü, 40x10x2 sm olan ağac parçasının baş hissəsi lentvari mişar dəzgahında  $60^{\circ}$ -yə qədər əyri kəsildikdən sonra parçanın əyri başından 5-6 mm aralıqda və 8-10 sm içəriyə doğru paralel kəsilən əlavədir (**Şəkil 2.60**).



**Şəkil 2.60.** Dairəvi mişar maşınının çap darağı

Bu şəkildə əldə edilən çap darağı, xüsusilə nazik və uzun mebel materialının hasara və masaya batırmaq sürətiylə bunların əyilmə və titrəmə olmadan kəsilməsinə imkan verir.

**İtələmə çubuğu.** Əlləri mişara yaxınlaşdırmadan kiçik və ensiz hissələri təhlükəsiz sürətdə itələmək üçün istifadə edilən ucu kərtilmiş ağac çubuğudur (**Şəkil 2.61**).



**Şəkil 2.61.** İtələmə çubuğu və arabalı masa

**Arabalı masa.** Xüsusilə ağır tip dairəvi mişar dəzgahlarda böyük masaların və ağır mebel materiallarının rahat kəsilməsi üçün dəzgah masasının uzadılması kimi istifadə olunan sürgülü nizama arabalı masa deyilir. Arabalı masa üzərində günyə hasarı, uzunluğu tənzimləyən çubuq, sıxma qolları kimi əlavələr var. Bu masa istifadə edilmədiyi zaman dəzgahın yan tərəfinə qatlana bilir.

**Val.** Dairəvi mişar dəzgahının masasının alt hissəsində olub mühərrikə bağlanmış və ya qısa qayıqla hərəkət edən V qasnaqlı valdır. Val fırlanan zamanı onun ucunda qaykanın boşalmaması üçün sol vint yivi açılmışdır.

Mişar diskini sabit və hərəkətli flanslar arasına dişləri fırlanma istiqamətinə tərəf yerləşdirir və sıxma qaykasını fırlanma istiqamətinin əksinə döndərərək sıxır.

Mışarın hündürlük və əyilmə meyliliyi gövdənin xarici hissəsində olan nazim çaxx vasitəsilə tənzimlənir.

**Kəsicilər.** Dəzgahın ən çox istifadə edilən kəsici elementi dairə şəklində mışar diskidir. Mışar diskı çevrə boyunca və mərkəzdən uzaqda açılmış dişlər vasitəsilə kəsmə işlərini yerinə yetirir (Şəkil 2.62).

İndiki zamanda, ümumiyyətlə, almaz uclu mışarlar daha çox istifadə edilir. Bu cür mışarlarla daha yaxşı kəsmə işləri yerinə yetirilir, ancaq xüsusi itiləmə dəzgahlarında itilənməlidir. Kütləvi və DSP-ləri kəsmək üçün müxtəlif növləri istehsal olunmuşdur. Hər bir materialın kəsilməsində ona uyğun mışar növündən istifadə edilməlidir (Şəkil 2.63 və 2.64).



*Şəkil 2.62. Dairəvi mışar dəzgahının almaz uclu dairəvi mışar diskləri*



*Şəkil 2.63. Almaz uclu dairəvi mışar diskinin növləri*



*Şəkil 2.64. Dairəvi mışara taxılan diyircəkli bıçaqlar*

*Rəndələmə dəzgahı.* Rəndələmə dəzgahlarında detalların səthlərini, qıraqlıqlarının künclərini frezləmə üsulu ilə yonub düzəldərək müstəvi halına gətirirlər. Onlar əl və mexaniki verişli buraxılır.

Rəndələmə dəzgahında çatı monolit çuqundandır. Çatının içərisində bıçaq valı intiqalının elektrik mühərriki quraşdırılır (Şəkil 2.65 və 2.66). Çatının üstündə stolun qabaq və arxa tavaları və bu tavalar arasında fırlanan bıçaq valı yerləşdirilmişdir.


Bıçaq valının pazvari qurğu ilə bərkidilən 2-4 nazik bıçağı olur. Pazların forması bıçaqların kip bərkidilməsini təmin edir. Pazlar yonqarqıranla təchiz olunmuşdur ki, o da oduncağı qopuq əmələ gəlməkdən qoruyur.

Stolun qabaq tavası arxa tavadan uzun düzəldilir ki, bu da daha dəqiq rəndələməni təmin edir. Avtomatik verişli rəndələmə dəzgahlarını pəstahların üzərini və qıraqlarını eyni zamanda rəndələmək üçün işlədir. Material üfüqi vala və şaquli başlığı elektrik mühərriki ilə hərəkətə gətirilən avtoverici ilə verilir.

İşə başlamazdan əvvəl dəzgahı sazlamaq lazımdır. Stolun qabaq tavasını arxa tavasından 1,5-2 mm aşağıda qururlar. Stolun tavaları tam üfüqi vəziyyətdə olmalıdır. Bıçaqlar yaxşı itilənməli, vala kip bərkidilməli və yonqarqıranın kənarından bir bərabərdə çıxmalıdır. Fəhlə pəstahın hər iki üzünə baxır, bundan sonra isə onu stolun qabaq tavasının üstünə qoyur. Sağ əl ilə pəstahın ucundan götürüb bıçaq valına tərəf yönəldir, pəstahın qabaq ucu bıçaq valını keçən ana kimi sol əli ondan bərk tutur. Sonra sol əl ilə pəstahı stolun arxa tavasına sıxırıq. Pəstahın emalına çökək tərəfdən başlamalı, onu bıçaq valına bir bərabərdə vermək lazımdır. Yonmanın keyfiyyətini bu cür təyin etmək olur: iki rəndələnmiş pəstahı emal olunmuş qıraqları, yaxud üzləri üzrə qatlayırlar. Əgər onların arasında aralıq yoxdursa, onda emal kafi hesab olunur.



*Şəkil 2.65. Rəndələnmə avadanlığı*



**Şəkil 2.66.** Rəndələmə dəzgahı: 1-idarəedici dayaq; 2-masa;  
3-çarpaz element; 4-şaquli çarbazlar; 5-portal dayağı;  
6-ötürmə qutusu; 7-yan slayder; 8-ötürүcү

Müxtəlif materialların emal prosesində kəsilməsi, səthlərin müxtəlif formaya salınması, ciplərin çıxarılması rəndələnmə dəzgahında yerinə yetirilir.

Metal emal sənayesində bu proses kəsici düzəldilmiş, iş parçası boyunca hərəkət edən və ya iş parçasının üzərində qarşılıqlı hərəkətləri olan planlaşdırma maşını üzərində həyata keçirilir.

Ağac emalında rəndələnmə dəzgahı iş nümunəsi səthlərinin düzləndirilməsində, yaxud nazik taxta təbəqələri əldə etmək üçün istifadə edilir. Belə emal vaxtı digər alətlərdən də istifadə edilir.

## 2.3. Reysmus və frez dəzgahlarında iş bacarığını nümayiş etdirir.

### ➤ Reysmus və frez dəzgahları

Yapışdırılmış oduncaqda novları açmaq üçün diskli və yarıqlı frezlər tətbiq edilir. Bu frezlər bərk ərintidən hazırlanan vallarla təchiz edilmişdir.

Frezer dəzgahlarında xarrat – inşaat detallarının hamar və profilli frezerlənməsi, habelə pəncərə laylarının və qapılarının falslanması, dilçələrin və deşiklərin kəsilməsi və dilçə yuvalarının açılması kimi işlər görür.

Frezer dəzgahı çatidan və onun üzərində olan stoldan ibarətdir. Çatının üstündə köçürürlən vallı support və ona bərkidilən şpindel olur.

Support vintli mexanizmin və nazim çaxın köməyi ilə şaquli istiqamətdə yerini dəyişir. Şpindelin fırlanması qayış ötürməsi vasitəsilə dönən stola bərkidilən elektrik mühərriki ilə görülür.

Şpindelin fırlanma sürətini elektrik mühərrikinin valının qasnağını dəyişməklə tənzimləyirlər.

Detalların hamar qıraqlarının frezlənməsini iki müxtəlif qalınlıqlı hissədən ibarət olan yönəldici xətkeş boyu aparırlar; emal zamanı xətkeşin birinci hissəsini ikinci hissəyə nisbətən yonulacaq oduncaq qatının qalınlığı qədər kiçik qururlar ki, xətkeşin müstəvisi bıçağın tiyəsinin silindrik dairəsi ilə düz gəlsin. Pəstahı xətkeş üzrə emal etdikdə onun üz tərəfini stola qurur, emal ediləcək qıraqını xətkeşə sıxır, frez, yaxud bıçaq başlığına doğru yönəldirlər. Pəstahı alətə yüngülçə, təkansız, xətkeşlə bir bərabərdə sıxaraq vermək lazımdır. Frezin işlək olmayan hissəsi və qabağa çıxan hissələri hasarlanmalıdır. Halqa üzrə işlədikdə pəstahı ancaq ülgülərlə emal edirlər, bıçaq başlıqlı frezin kəski hissəsi mütəhərrik hasarla təchiz olunmalıdır (Şəkil 2.67).

Elektrik əl frez dəzgahları ilə stola qoyulmuş və bərkidilmiş pəncərə, qapı, boşluqlarının qıraqları frezlənir.



Şəkil 2.67. Frez dəzgahı

Müasir frez dəzgahlarının hamısı CNC tipli idarəetmə sistemləri ilə təchiz olunmuşlar. Bu sistemlər emal prosesini birbaşa kompüterdən idarə etməyə imkan verir. Frez dəzgahlarında alətləri bərkitmək üçün Morze birləşməsindən istifadə edilir. Bu sistem bir çox şpindel növlərinə inteqrasiya olunmuşdur.

XX əsrin sonundan etibarən texnikanın inkişafı nəticəsində frezləmə dəzgahlarında yüksək sürətli emal aparmaq mümkündür.

Frez dəzgahında işin başlanğıcından əvvəl dairəvi bıçağın və ya mişar diskinin bütövlüyündən və onun bərkidilməsindən əmin olmaq lazımdır.

Frez dəzgahlarında bıçaq valı hasarları yalnız işin başlanğıcında və sonunda açılan olmalıdır. Qısa və incə tədarüklər sıxacların köməyi ilə emal edilməlidir. İş vaxtı tədarükləri təkanlarsız və sıçrayışsız vermək lazımdır.

**Uzununa frezləmə dəzgahı.** Uzununa frezləmə dəzgahlarından düz en kəsikli tir formalı detalların uzununa səthlərinin əmələ gətirilməsində və ya lövhə formasına malik detalları lazımi qalınlıq ölçüsünə gətirmək üçün istifadə olunur. Bu halda, əsasən, yasti, az hallarda isə profilli səthlər frezlənir. Dəzgahlarda aparılan əsas əməliyyatların təyinatı və məqsədinə əsasən bu dəzgahlara düz yonuş deyil, uzununa frezləmə dəzgahları deyilməlidir (Şəkil 2.68).



*Şəkil 2.68. Uzununa frez dəzgahı*

Uzununa frezləmə dəzgahlarının aşağıdakı növləri var: rəndə, yasti frezləmə, üç və dörd tərəfli reysmuslama. Bu növlərin hər birinin müəyyən təyinatı var.

Rəndə dəzgahları detalların düz formaya malik olmayan kobud səthlərini düzləndirir və sonrakı emal əməliyyatlarına lazım olan düz bucaq altında yerləşmiş iki həndəsi təmiz səth yaratmaq üçün baza səthləri emal edir.

Yasti frezləmə və reysmus dəzgahlarında təxmini frezlənmiş yan baza səthləri olan tir bütöv və lövhə formaya malik detalların bir səthinin tələb olunan qalınlığa gətirilməsi, yaxud təxmini frezləmə lazım olmadıqda ardıcıl olaraq, iki səth üzrə emal aparılır. Üç və dörd tərəfli uzununa frezləmə dəzgahlarında düz detalların üç və dörd tərəfi eyni zamanda emal olunur.

**Dördtərəfli yonma dəzgahı.** Pəstahları dörd tərəfdən yasti emal etmək (frezerləmə) və onlara profil vermək üçün dördtərəfli yonma dəzgahlarından istifadə edirlər. Dördtərəfli yonma dəzgahı kütləvi çuqun çatıdan, onun üzərində yerləşən stoldakı kəsmə mexanizmindən, iki yaxud, üç üfüqi və şaquli bıçaq valından ibarətdir. Vermə mexanizmi tırtılı zəncirdən və valciqlardan ibarət vərdənəli tırtılı olur (Şəkil 2.69).

Bu dəzgahlarda pəncərə və qapıların bayır və iç çərçivələrinin bruscuqlarını, təmiz döşəmə taxtalarını, bağlamaları emal edirlər.

İşə başlamazdan əvvəl itilənmiş aləti (bıçaqlar,frezerlər) qurur.Dəzgahı sazlaşdırıqdan sonra bir neçə bruscuğu ondan keçirir, onların həndəsi ölçülərinin düzgünlüyünü və emal edilmə keyfiyyətinin tələb olunan qaydalara uyğun gəldiyini təyin edir, sonra isə işə başlayırlar. Pəstahları dəzgahlara fasiləsiz, uc-uca vermək lazımdır.

İş prosesində emal edilən bruscuğun keyfiyyətinə vaxtaşırı nəzarət etmək lazımdır. Nöqsan aşkar olunanda dəzgahı dayandırmalı, sazlamalı və sonra işi davam etdirməli. Hasarsız işləmək olmaz. Dəzgah işləyə-işləyə onu təmizləmək, yağlamaq və sazlamaq olmaz. İş qurtarandan sonra dəzgahı ağac kəpəyindən və yonqarından təmizləyirlər.



Şəkil 2.69. Dörd tərəfli yonma dəzgahı

**Reysmus dəzgahları.** Reysmus dəzgahları taxtaları, bruscuqları, lövhələri frezləmə üsulu ilə qalınlığına görə verilmiş ölçüdə emal etmək və onlarda paralel səthlər yaratmaq

üçün nəzərdə tutulmuşdur. Birtərəfli bir bucaqlı taxtaların, bruscuqların bir tərəfini frezləyən və ikitərəfli iki bucaqlı, eyni zamanda iki səthi emal edən reysmus dəzgahları buraxırlar (Şəkil 2.70).

Rəndələmə dəzgahında pəstahın üzünü və qirağını bucaq şəklində emal etdikdən sonra o, düzləndirilmiş bazis səthi əldə edir, yəni üzləri və qiraqları düzbucaqlı olur. Buna görə belə pəstah reysmus dəzgahında emal edildikdən sonra dəqiq ölçülü çıxacaq. Əyri səthli pəstahları qabaqcadan rəndələməyib reysmus dəzgahında birbaşa emal etdiqdə keyfiyyətli səth alınmır. Bu, onunla izah edilir ki, pəstahlar verici valciqların təzyiqi altında sıxlaraq düzəlir, dəzgahdan çıxdıqdan sonra isə yenə əvvəlki əyri formasını alır.

Mişarlanmış materiallar dəzgaha valciqlarla verilir. Üst tərəfdəki qabaq valciğin səthi çotur olur. Çotur valciq bütöv, yaxud seksiyalı olur. Çoturlu valciğin sayəsində dəzgaha 4 mm-ə qədər bir ölçüdə olmayan müşarlanmış materiallar vermək olar. Emal olunan materialın söykəndiyi alt hamar valciqlar tavadan azacıq qabağa çıxmmalıdır. Valciğin qabağa çıxması nizamlanır. Bıçaq valının qabağında yonqarqıran vəzifəsini görən və eyni zamanda materialı sıxan sıxıcı qəlib qurur.



*Şəkil 2.70. Reysmus dəzgahı*

Bıçaq valının arxasında emal edilən materialın vibrasiyasının qarşısını almaq üçün sıxıcı qəlib var. Verici valciqların qabağında qoruyucu qurğu olmalıdır. Bu qurğu valın üzərinə sancılan və emal edilən materialın dəzgahdan atılmasının qarşısını alan bir sıra caynaqlardan ibarətdir.

İkitərəfli reysmus dəzgahının bir tərəfli dəzgahdan fərqli olaraq iki bucaq valı var: yuxarı və aşağı. Aşağı bucaq valını adətən yuxarı bucaq valından arxada yerləşdirirlər. Stol mexanizmlə birlikdə elektrik mühərriki ilə qalxır və enir.

## *Dülgərlik işində ağacın rəndələnməsi və kəsilməsi*

---

İşə başlamazdan əvvəl bıçaqların qurulmasının düzgünlüyünü, onların itiliyini yoxlamaq lazımdır. Bıçaq valının bıçaq qoyulan səthləri düz, çökəksiz, və çirkdən təmizlənmiş olmalıdır.

Dəzgahın stolu düz, üfüqi olmalıdır, verici valların əyriliyi, çəpliyi olmamalıdır. Qırılan bıçaqların kütləsi, qalınlığı, eni, uzunluğu eyni tarazlaşmış olmalıdır.

Reysmus dəzgahlarında işlədikdə gözləmək lazımdır ki, dəzgahın stolunun işçi enindən tam istifadə edilsin. İş nümunələrini dəzgaha uc-uca söykəyərək vermək lazımdır.

Açıq-aşkar nöqsanları olan pəstahları emal etmirlər, pəstahlarda emaldan sonra qopmuş liflər, bıçaq izi və digər nöqsanlar olmamalıdır.

## 2.4. Universal və CNC avadanlıqların təyinatını şərh edir

### ➤ Universal və CNC avadanlıqları

**Universal və CNC dəzgahlar.** Ağac emal edən avadanlıq ümumi işlər görən avadanlığı və xüsusi avadanlığı bölünür. Ümumi işlər görən avadanlıq dairəvi mişarlı, uzununa frezer (rəndələmə, reysmus, dördtərəfli dəzgah), burğulama, dəlici, dilçəkəsən, cilalayıcı dəzgahlar aiddir.

Xüsusi avadanlığa isə xüsusi istehsalatlarda xarrat məmulatlarının, mebellərin, fanerlərin hazırlanması kimi işləri görən dəzgahlar aiddir.

Dəzgahların aşağıdakı növləri var: torna dəzgahi, frezləmə dəzgahi, burğulama dəzgahi, üstyonuş dəzgahi, içyonuş dəzgahi, iskənələmə dəzgahi, pardaqlama dəzgahi, elektroerozion dəzgahi, cilalama dəzgahi, lazer dəzgahi, alət maqazini və sair.

Elm və texnikanın inkişafının müasir mərhələsi müxtəlif istehsal sahələrinin, texniki sistemlərin kompleks avtomatlaşdırılmasını və avtomatlaşdırılmış layihələndirmə sistemlərinin (ALS) tətbiqini tələb edir. Təcrübə göstərir ki, müasir kompüter texnikası, riyazi və program paketləri əsasında yaradılmış avtomatlaşdırılmış layihələndirmə sistemləri layihə obyektlərinin səmərəli işlənməsində, keyfiyyətin və məhsuldarlığın yüksəldilməsində həlledici rol oynayır.

Mürəkkəb maşın və mexanizmlərin konstruksiyalarının, elekrotexniki qurğuların, radioelektron aparatlarının, texnoloji proseslərin, rəqəmli programla idarə olunan dəzgahlar üçün yeni programların hazırlanması diqqət mərkəzindədir. Hal-hazırda dünyada buraxılan maşınqayırma obyektlərinin yarından çox hissəsi ALS-dən istifadə olunmaqla layihələndirilir. ALS-in əsas xüsusiyyətlərindən biri də natura sınağını yerinə yetirmədən obyektin və onun ayrı-ayrı aqreqatlarının hərəkətlərini təyin etməyə, detalların həndəsi təsvirini, davamlı hesabatların aparılmasını, tipik həllərdən istifadə edərək texnoloji sənədlərin hazırlanmasını avtomatlaşdırmağa imkan verən kompüter modellərinin yaradılmasıdır.

Avtomatlaşdırma dərəcəsinə görə dəzgahlar aşağıdakı qruplara bölünür:

**Adı dəzgahlar** – Burada baş və veriş hərəkətlər mühərrrik və ötürmənin köməyi ilə əllə yerinə yetirilir.

**Avtomat dəzgahlar** – Veriş hərəkəti xüsusi sərt program daşıyıcılarının köməyi ilə avtomatik aparılır.

**CNC dəzgahlar** – Emal prosesi kompüterdən idarə programının köməyi ilə avtomatik aparılır. Alətin avtomatik dəyişdirilməsi mümkündür.

**RPIQ – Rəqəmli programla idarəetmə qurğuları** – RPI Rəqəmli programla idarəetmə sistemləri aşağıdakı siniflərə bölünür:

- *NC (Numerical Control)* – Rəqəmli idarəetmə;
- *SNC (Stored Numerical Control)* – Yaddaşa verilən rəqəmli idarəetmə;
- *CNC (Computer Numerical Control)* – Kompüterlə rəqəmli idarəetmə;
- *DNC (Direct Numerical Control)* – Birbaşa rəqəmli idarəetmə;
- *HNC (Handled Numerical Control)* – Proqramı əl ilə tənzimlənən rəqəmli idarəetmə;
- *VNC (Numerical Voice Control)* – Səsli rəqəmli idarəetmə;
- *PCNC (Personal Computer Numerical Control)* – Fərdi kompüterlə rəqəmli idarəetmə;

NC sinifli sistemlərin xüsusiyyətləri bunlardır:

- Proqram daşıyıcıları kimi perfolent və ya maqnit lentindən istifadə və bunun nəticəsi kimi proqrama dəyişiklik edilməsi imkanının olmaması,;
- Mümkünsüzlüyü, sistemin özünün və proqram daşıyıcılarının kifayət qədər etibarlı olmaması;

*NC (Computer Numerical Control)* – kompüterlə rəqəmli idarəetmə NC (Numerical Control) ilə işləyən dəzgahların idarə sisteminin tərkib hissəsi olan elektronik qurğuları işlətmək üçün tətbiq olunur. CNC sistemlər dəzgahlarda NC proqramlarını (G-kodlar) onun mexaniki hərəkət edən hissələrinə ötürür və beləliklə, rəqəmli şəkildə verilmiş informasiya uzlaşdırılmış mexaniki hərəkətə çevrilir. Nəticədə, alətin istənilən trayektoriya üzrə hərəkətini təmin etmək mümkün olur (Şəkil 2.71).




Şəkil 2.71. CNC idarə pultu

CNC (*Computer Numerical Control*) – CNC sinifli RPİQ-lərin əsasını RPİ funksiyalarının yerinə yetirilməsi üçün programlaşdırılan mikroelektro hesablama məşinləri (MikroEHM) təşkil edir. Bu sinif sistemlərin xüsusiyyəti istismar dövründə həm hissənin idarəetmə programının (İP), həm də sistemin özünün işləmə programının, konkret dəzgahın xüsusiyyətlərinin maksimum nəzərə alınması məqsədilə, dəyişdirilməsi və korreksiyasından ibarətdir (Şəkil 2.72).




Şəkil 2.72. CNC dəzgah

SNC sinifli sistemlər – Bu sistemlər NC sinifli sistemlərin bütün xassələrini saxlayır, amma onlardan artırılmış yaddaş həcmi (YQ) ilə fərqlənir ki, bu da programların elektron qurğularda saxlanması həyata keçirməyə imkan verir. Sxem 2.2-də NC, SNC sinifli RPİQ-lərin alqoritmlərinin həyata keçirilməsi sxemi göstərilmişdir.



**Sxem 2.2.** NC, SNC sinifli RPIQ-lərin alqoritmlərinin həyata keçirilməsi sxemi

*DNC sinifli sistemlər* – Çevik istehsal sistemlərinin (ÇİS), avtomatlaşdırılmış sahələrin (AS) tərkibində dəzgahların idarə olunması üçün nəzərdə tutulub. Bu sinif sistemləri yüksək səviyyəli EHM-lər tərəfindən bilavasitə idarə etmək olar. DNC sinifli sistemlərin funksiyasına yalnız dəzgahın idarə olunması deyil, həm də avtomatlaşdırılmış sahənin digər avadanlıqlarının idarə olunması daxildir (Şəkil 2.73).



Şəkil 2.73. DNC (Direct Numerical Control) Birbaşa rəqəmli idarəetmə

**HNC sinifli sistemlər** – Operativ olması ilə fərqlənir, belə ki idarəetmə programını (IP) iş yerində operatorun pultundan daxil etməyə imkan verir, programma dəyişiklikləri pultdan daxil etmək və program üzrə hissələrin emalı prosesində veriş və sürəti dəyişmək imkanına malikdir. Müasir HNC sistemlərində standart alt programların böyük toplusu var ki, bu da programın daxil edilməsini xeyli asanlaşdırır (Şəkil 2.74).



Şəkil 2.74. HNC (Handled Numerical Control) Programı əl ilə tənzimlənən rəqəmli idarəetmə

**PCNC sinifli sistemlər** – Bu sistemlər özünü RPİQ və fərdi kompüter simbiozu (birgə həyat) kimi təmsil edir, geniş imkanlara və açıq arxitekturaya malikdirlər. CNC, DNC, HNC, PCNC sinifli sistemlər dəyişən strukturlu qurğulara aiddir. Bu qurğuların işinin əsas alqoritmləri program şəklində verilir və müxtəlif şərtlər üçün dəyişdirilə bilər. Bu sinif RPİQ-lərin strukturu EHM-lər ilə eyni struktura malikdir (Şəkil 2.75).



*Şəkil 2.75. PCNC (Personal Computer Numerical Control)  
fərdi kompüterlə rəqəmli idarəetmə*

*RPI dəzgah kompleksi* – Kompleksin bütün blokları vahid strukturda əlaqəli şəkildə işləyir. İdarəetmə programı məmulun hazırlanmasının bütün həndəsi və texnoloji mərhələlərinin birləşdirilmiş (qaydaya salılmış) halda kodlaşdırılmış təsviridir. RPIQ-də idarəetmə informasiyaları İP-yə uyğun olaraq translyasiya olunur (yayımlanır), sonra isə hesablama mərhələsində istifadə olunur və bunun nəticəsi olaraq, dəzgahın real maşın vaxtı miqyasında operativ komandaları formalaşdırılır.

Dəzgah icraedici hissəsi ilə idarəetmə informasiyalarının əsas istehlakçısıdır, yəni idarə olunan obyektdir, konstruktiv yanaşma isə dəzgah konstruksiyasında RPIQ-dən operativ komandalar qəbuluna uyğunlaşdırılmış avtomatik idarə olunan mexanizmlər quraşdırılmış bir konstruksiyadır. Belə mexanizmlərin sırasına hər şeydən əvvəl məmulların həndəsi forma əmələ gəlməsində yaxından iştirak edən mexanizmlər aiddir. Bu koordinat verişləri mexanizmləridir. Veriş mexanizmləri tərəfindən verilən hərəkətin koordinatlarının sayından asılı olaraq, emalın bu və ya digər koordinat sistemi yaranır: müstəvi, üçölçülü fəza, çoxölçülü fəza. Bütün mexanizmlərdən veriş mexanizmləri idarəetmə prosesində daha böyük həcmli məlumatların emalını (yenidən işlənməsini) və hesablanması tələb edir.

## 2.5. Alət və avadanlıqlardan istifadə zamanı təhlükəsizlik qaydalarını nümayiş etdirir.

### ➤ Alət və avadanlıqlardan istifadə zamanı təhlükəsizlik qaydaları.

Ağacın emalı zamanı baş verəcək müxtəlif zədələnmələrin əsas səbəbləri, əsasən, nasaz alətlə işləmək, iş üsullarını düzgün yerinə yetirməmək, alətlərin saxlanma qaydalarının pozulması, təhlükəsizlik texnikası qaydalarına riayət olunmaması və s.dir.

*Lentvari kəsmə dəzgahında təhlükəsizlik qaydaları.*

Lentvari kəzmə dəzgahında işləyərkən aşağıdakı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır:

- Mişarın taxılmasıyla bağlı tənzimləmələr və lentvari mişar diskinin çatsız olması işdən əvvəl yoxlanılır.
- Üst idarəedici nizamı kəsiləcək hissənin qalınlığından ən çoxu 1-2 sm daha hündürə qaldırılaraq vint sistemi sıxılır.
- -Dəzgahın hasarının lentvari mişar diskinin paralel olmasına və masaya dik olmasına diqqət edilir.
- Dəzgah işə salınır, normal sürət almadan kəsmə işinə başlamaq olmaz.
- Kəsiləcək hissə üzərində mismar, daş və b. sərt cisimlər aşkar edilib-edilmədiyi yoxlanılır.
- Lentvari mişar dəzgahında mişarın düzgün seçilməsi məmulatın forma və ölçüsündən, materialından, lentvari mişarın parametrlərindən asılıdır. İş nümunəsinin dəzgah masasına düzgün şəkildə oturdulması təmin edilir.
- Kəsmə işi yerinə yetirərkən əllər mişar dişlərindən etibarlı məsafədə tutulur.

Lentvari mişarın seçilməsi aşağıdakı tələbləri ödəməlidir:

- İşləyərkən mişar diskinin qırılma ehtimalını nəzərə alaraq, qarşı yan tərəfində durmayın və kimsənin də durmasına icazə verilmir.
- Uzun hissələrin kəsilməsində masa hündürlüyündə silindrli dəstək lövhələri istifadə edilir və ya köməkçi bir nəfər iştirak edir.
- Əyməli kəsimlərdə hər hansı bir sıxlama olduqda iş nümunəsi əsla geri çəkilməməli, dəzgah dayandırılmalıdır. Əks təqdirdə lentvari mişar diskini geriyə doğru hərəkət edər və yerindən çıxar.
- Silindrik hissə kəsimləri daim V qəlibi içində kəsilir.
- Kərtik şəklindəki kəsimlərdə hissəni geri çəkmə işlərini azaltmaq üçün əvvəlcə şəkilin qısa eskizindən kəsilir.
- İş parçası normal və rahat bir sürətlə, lentvari mişar diskini əyməyəcək şəkildə itələnir.

- Dəzgah masası üzərində yiğilib qalan parçalar əllə deyil, ağac çubuqla təmizlənilir.
- Kəsmə işində səs duyulduğda dəzgah dayandırılır, mişarın diskində çat olub-olmadığı yoxlanılır.
- İsləyərkən mişar qoparsa, işə salma düyməsi söndürülür və dəzgahdan etibarlı bir uzaqlıqda qasnaqların tam dayanması gözlənilir.

*Lentvari mişar kəsmə dəzgahına baxış qaydaları.*

*İşə başlamazdan əvvəl aşağıdakılara diqqət edilməlidir:*

- Kəsicilərin itiliyi yoxlanılmalıdır.
- Hasarın yönü, dikliyi və tənzimlənməsi yoxlanılmalıdır.
- Qasnaqların dönmə nizamları yoxlanılmalıdır.
- İşəsalma düyməsi açılıb-bağlanarkən dəzgahın işləyib-işləmədiyi yoxlanılmalıdır.

*Gündəlik iş bitdikdə:*

- Dəzgah üzərində yağı və tozlar təmizlənməlidir.
- Mişar diskini boşaldılır, üst qasnaq və idarəedici nizam qoruyucu qapağı açıq qoyulur.

*Həftəlik baxış qaydası:*

- Qasnağa bağlanan kəsicilər sökülməli, təmizlənməli və yerinə qoyulmalıdır.
- Dəzgahdakı yağı və tozlar təmizlənməli, metal hissələri yağılanmalıdır.
- Val və sürüşmə yastıqlarındaki yağlama nöqtələri dəzgah texniki pasportunda qeyd edildiyi kimi yağılanmalıdır.

*İllik baxış qaydası:*

- Dəzgahın bütün elementləri yoxlanılmalıdır. Ehtiyac duyularsa, elementlərin hər biri üçün dəyişdirmə, yağlama və tənzimləmə işləri görülməlidir.

*Dairəvi mişar dəzgahında işləyərkən təhlükəsizlik qaydalarına riayət olunması aşağıdakılardan ibarətdir:*

- Daim görüləcək işə uyğun xüsusilə çarpazlı və itilənmiş mişar istifadə edilməlidir. Mümkün olan hər vəziyyətdə ayırma zolağı və qoruyucu hasardan istifadə olunmalıdır.
- Mişar kəsiləcək mebel materialının qalınlığından bir neçə mm hündürlükdə işləyəcək şəkildə tənzimlənməlidir.

- Mişar tamamilə dayandırıldıqdan sonra bütün tənzimləmələr aparılmalıdır və dəzgahı tez dayandırmaq üçün mişarın dişləri və ya yan üzünə parça qoyulmamalıdır.
- Fırlanmaqda olan mişarın üzərindən əllər və ya mebel materialı keçirilməməli, daim dəzgah ətrafindan hərəkət edilməlidir.
- Əlləri fırlanmaqda olan mişarın diskinə 10 sm-dən artıq yaxınlaşdırılmamalı və işləyərkən mebel materialını götürmək üçün mişarın arxa tərəfinə keçilməməlidir.
- Qısa və ensiz materiallar daim itələmə çubuğu ilə itələnərək kəsilməlidir.
- İncə materiallarla işləyərkən daim çap darağı istifadə olunmalıdır.
- Geri qayıtma və material tullantılarından qorunmaq üçün mişarın qarşısında deyil, yan tərəfində dayanaraq işləmək lazımdır.
- Düyünlü və mismarlı materiallar dəzgahda kəsilməməlidir.
- Böyük masalar istisna olmaqla, iş parçaları əl ilə kəsilməməlidir, daim hasara söykəyərək kəsmə işi həyata keçirilməlidir.
- İşləyərkən masa üzərində artıq material yiğilməməli, masa qırıntılarından təmizlənməlidir.
- Dəzgahı işə saldıqda mişar normal sürət almadan materialı kəsmək olmaz.
- Kəsilməkdə olan materialı geriyə çəkməməli, lazım gələrsə, dəzgah dayandırılmalıdır.

*Rəndələnmə dəzgahında işləyərkən təhlükəsizlik texnikası qaydaları:*

- İş parçası üzərində daş, mismar və kənar olmadığı yoxlanılır, lazım gələrsə, fırça ilə təmizlənir.
- 30 sm-dən qısa və 1 sm-dən incə parçalar sərbəst əllə dəzgaha verilməməlidir. Verilməsi lazım gələrsə, uyğun bir parçadan istifadə edilir.
- Mümkün olan hər bir vəziyyətdə qoruyucudan istifadə edilir.
- İş parçasını itələyərkən əllər bıçaqların üzərində olmamalıdır.
- Dəzgahda işləyərkən sol yanında üzü dəzgaha tərəf sol ayaq irəlidə olmaqla dik şəkildə durmaq lazımdır.
- Bütün tənzimləmə və bağlama hissələri, xüsusilə bıçaq bağlama elementləri yoxlanılır.
- Yonqar miqdarı geniş səthlərdə 2 mm, ensiz səthlərdə 5 mm-dən çox verilməməlidir.
- İş parçası daima lif istiqamətinə rəndələnməlidir.
- İş parçası itələnərkən lövhəyə və hasara bərk basılır.
- İş qurtaran zaman və ya tənzimləmə dəyişdiriləcəyi zaman dəzgah şəbəkədən ayrıılır və dəzgahın dayandırılması gözlənilir.
- Kütləşmiş və qırıq bıçaqla qətiyyən işləməyin.

- Dəzgah normal sürət almadan işləmək olmaz.
- İş parçası geriyə çəkilərkən bıçaqların üzərindən keçirmək olmaz.
- İsləyərkən dəzgahın altında yiğilan yonqar dəzgah dayandıqdan sonra təmizlənir.

*Baxılma qaydası:*

*İşə başlamazdan əvvəl:*

- Bıçaqların itililiyi yoxlanılır, kütləşmiş bıçaqdan istifadə etmək olmaz.
- Lövhədə tənzimlənmə qollarının normal işləməsi yoxlanılır.
- Hasarın istənilən vəziyyətdə tənzimlənmiş olub-olmadığı yoxlanılır.
- Qoruyucunun normal işləyib-işləməməsi və bıçaqlara toxunub-toxunmadığı yoxlanılır.
- Val, bıçaqlar və lövhə üzərinə yapışmış yapışqan və qatranlar mazutlu firça ilə təmizlənir.

*Gündəlik baxılma qaydası:*

- Hər gün işin sonunda dəzgah üzərində yiğilan yonqar təmizlənir.

*Həftəlik baxılma qaydası:*

- Dəzgahın yonqar tozları təmizlənir, dəzgahın bütün metal hissələri yağlanır.

Dülgər aşağıdakıları mütləq bilməlidir:

- İslə bağlı zərərli istehsal amilləri və onların insan bədəninə olan təsirləri;
- İslərin aparılması üçün texnoloji təlimatları;
- Avadanlığın saxlanmasına dair təlimatı;
- Yanğın təhlükəsizliyi təlimatları;
- Qoruyucu avadanlığın istifadəsi qaydaları;
- Şəxsi gigiyena qaydaları;
- Qəza zamanı ilk yardım göstərilməsi qaydalarını.

İşçilər müvafiq standartlara uyğun olaraq, lazımı işçi geyimləri və qoruyucu avadanlıqla təmin olunurlar (Şəkil 2.76).



*Səkil 2.76. Fərdi mühafizə vasitələri*

Dülgər zərərli və təhlükəli istehsal amilləri ilə əlaqə qurmağından xəbərdar olmalıdır:

- Emalatxanada işləyərkən zərərli kimyəvi maddələr, toz, səs-küy və yerli vibrasiyadan uzaq olmalıdır;
- Əməyin mühafizəsi haqqında göstərişlərə əməl edilməməsi və ya pozulmasına görə cavabdeh şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili əmək qaydalarına uyğun olaraq intizam məsuliyyətinə cəlb edilirlər.

**Yanğınsöndürütü vəsítələrə aşağıdakıları aid etmək olar: hidrantlar, odsöndürüçülər, odun üzərinə örtmək üçün vəsítələr, qum və digər əl altında olan vəsítələr. Daha çox ənənəvi vəsítə olan hidrantlar, içərisində suya reaksiya verən materiallar (benzin, solyarka) saxlanılan anbarlar istisna olmaqla bütün ictimai tikililərin daxilində quraşdırılır. O, hər zaman əlçatan yerdə və istifadəyə hazır olmalıdır.**

Yanğınların söndürülməsində odsöndürüçülərdən geniş istifadə olunur. Odsöndürüçülərin müxtəlif növləri olsa da, onların hamisində yanğınların ilkin mərhələsində istifadə edilir.

İlkin yanğınsöndürmə cihazlarına aşağıdakılar aid edilir: yanğınsöndürmə balonları, yanğınsöndürmə şitləri, yanğınsöndürmə şlanqları, yerüstü və yeraltı hidrantlar, köpük generatorları, avtomatik yanğınsöndürmə sistemləri, yanğın aksessuarları və sair.



*Şəkil 2.77. Yanğınsöndürmə vasitələri*

*Odsöndürücülərin tipləri (Şəkil 2.77):*

- Sulu odsöndürücülərin tərkibində olan su güclü təzyiqlə odun üzərinə vurulur və bir dəfə açılaraq axıradək istifadə olunur.
- Toz şəkilli maddələr olan odsöndürücülərin tərkibində natrium bikarbonat var. O, havada olan oksigenin yanana maddəyə çatmasına mane olur.
- Köpük yaranan kimyəvi tərkibli odsöndürücülərin tərkibində olan kimyəvi maddələr hava ilə təmasa girdikdə karbonat anhidridi əmələ gəlir ki, o da yanana maddənin üzərini pərdə kimi örtür.
- Karbonatlı odsöndürücülərin tərkibində karbon anhidridi var. O, istənilən yanım hadisəsi üçün idealdır və heç bir texnikanı və materialı korlamır. Karbon anhidridi elektrik keçiriciliyinə təsir etmədiyi üçün ondan elektrik cihazlarında, yüksək gərginlikli elektrik xətlərində olan yanınlarda istifadə etmək olar.
- Odsöndürücülərin daha bir növü universal vasitə olub yanana mayelərdə, düz olmayan səthlərdə (avtomobil mühərriki, mətbəə, yüksək gərginlikli elektrik cihazları, bahalı və mürəkkəb texnikalar, təyyarələr) çıxan yanınlarda istifadə edilir. Bu odsöndürücülər toksiki olduğu üçün havalanmayan mühitlərdə istifadə edilməməlidir. Bu tip odsöndürücülər digər tiplərə nisbətən bahalı olduğu üçün az istifadə edilir.



## Tələbələr üçün fəaliyyətlər


- Şəklə əsasən dülgərlik işinə aid alət və ləvazimatların adlarını, təyinatını aşdırın və öyrənin.



- İş parçasının yan səthini müəllimin nəzarəti altında rəndələyin.
- Müxtəlif təyinatlı əl elektrik rəndələrini aşdırın və təqdimat hazırlayın.
- Əl mişarı vasitəsilə kəsmə əməliyyatını həyata keçirin.
- Dairəvi diskli mişar vasitəsilə kəsmə əməliyyatını yerinə yetirin.
- Kəsmə işində istifadə edilən alətləri aşdırın və öyrənin.
- Əl elektrik rəndəsinin əsas hissələrini aşdırın və sxemdə qeyd edin.



- Zəncirli mişarın konstruktiv elementlərini aşaşdırın və sxemdə qeyd edin.



- Əl elektrik burğusundan istifadə edərək ağac məmulat üzərində dəlik açma işini yerinə yetirin.



- Oyma alətindən istifadə edərək iş nümunəsi üzərində oyuq açın.
- Burğuların növlərini araşdırın və sxemdə qeyd edin.



- Dəzgahda hasarın rolunu araşdırın və müzakirə edin.
- Dairəvi mişar dəzgahının növlərini araşdırın və sxemdə qeyd edin.




- Rəndələmə dəzgahında görülən işləri araşdırın və qeydiyyat dəftərinizə qeyd edin.

- Dairəvi mişar dəzgahında müəllimin nəzarəti altında kəsmə əməliyyatını yerinə yetirin.
- Dairəvi mişar diskini itiləyin və yerinə tənzimləyin.
- Dördtərəfli yonma dəzgahında işin yerinə yetirilmə ardıcılığını araşdırın və öyrənin.
- Rəqəmli programla idarəetmə qurğularını araşdırın və müzakirə edin.
- CNC dəzgahlarının növlərini araşdırın və sxemdə qeyd edin.



- DNC sinifli sistemlər ilə PCNC sinifli sistemlərin oxşar və fərqli cəhətlərini müqayisə edərək sxemdə qeyd edin.



- Yanğınsöndürmənin tiplərini araşdırın və təqdimat hazırlayıın.



## Qiymətləndirmə

- ✓ Dülgərlik işində istifadə edilən alətləri sadalayın.
- ✓ Burğulama nəyə deyilir?
- ✓ Ağac emalında hansı diametrli burğudan istifadə edilir?
- ✓ Lentvari kəsmə dəzgahının əsas hissələrini sadalayın.
- ✓ Dəzgahda qoruyucunun vəzifəsi nədən ibarətdir?
- ✓ İtələmə çubuğu hansı məqsədlə istifadə edilir?
- ✓ Dairəvi mişarlı kəsmə dəzgahları yerinə yetirəcəyi əməliyyatlardan asılı olaraq neçə hissəyə bölünür?
- ✓ Rəndələmə dəzgahının əsas hissələrini sadalayın.
- ✓ Frez dəzgahında hansı işlər həyata keçirilir?
- ✓ Uzununa frezləmə dəzgahında hansı işlər görülür?
- ✓ Reysmus dəzgahında hansı işlər həyata keçirilir?
- ✓ CNC sinifli sistemin əsası nədir?
- ✓ Hansı sistemlərdə emal alqoritmləri program ilə həyata keçirilmişdir?
- ✓ NC sinifli sistemin CNC sinifli sistemdən fərqini deyin.
- ✓ NC, HNC, NC sinifli sistemlər RPİQ-nin hansı nəslinə məxsusdur?
- ✓ Alətin korreksiyası nə üçün lazımdır?
- ✓ Lentvari kəsmə dəzgahında təhlükəsizlik texnikası qaydalarını sadalayın.
- ✓ Rəndələnmə dəzgahında işləyərkən təhlükəsizlik texnikası qaydaları hansılardır?
- ✓ Hansı yanğınsöndürmə vasitəsini tanıyırsınız?
- ✓ Dülgərin fərdi mühafizə vasitələrini sadalayın.



## TƏLİM NƏTİCƏSİ 3

**Məmulatın hissələrinin hazırlanma əməliyyatlarının ardıcılılığını bilir və yerinə yetirməyi bacarır.**

**3.1. Sifarişə uyğun məmulatın ölçülərinə uyğun kəsmə əməliyyatını yerinə yetirir.**


**➤ Sifarişə əsasən məmulatın ölçülərinə uyğun kəsmə əməliyyatının yerinə yetirilməsi**

Kobud kəsim planı – İş nümunəsinin hazırlanması ölçüsündən bir az böyük kəsilməsinə kobud kəsim planı deyilir. Kişik müəssisələrdə yer darlığı üzündən iş nümunələrini kəsmək çətinlik yaradır. Bu məqsədlə əvvəlcə iş nümunəsini uzadılmış və ya dik vəziyyətdə olarkən əl kəsmə dəzgahı ilə əsas ölçüdən 0,5-10 mm artıq kəsirlər.

Əvvəlcə kobud ölçüdə kəsilən hissələr emal payı nəzərə alınaraq ölçülür. Daha sonra iş nümunəsinin uzun kənarı yonma dəzgahında yonulduğdan sonra dairəvi mişar dəzgahında dəqiq ölçüyə gətirilir.

*Əl mişarından istifadə edərək ağac məmulatının kəsilməsi.* İş nümunəsinin eninə kəsilməsini, liflərin qopmasını asanlaşdırmaq üçün mişar kəsicisi itilənmiş olmalıdır. İş nümunəsi üzərində kəsməyə əngəl törədəcək hər hansı bir cisim olmamalıdır.

Eninə kəsiləcək nümunə metrə ilə ölçülərək işarələnir və işarəyə görə qələmə çizilir. Xətt tək və dolğun olmalıdır. Əks halda kəsmə səhv ola bilər. Kəsmə səthə görə dik və ya istədiyiniz formada da ola bilər (Şəkil 3.1).



**Şəkil 3.1. İş nümunəsinin bucaqlıq ilə işaretlənməsi və kəsilməsi**

Kəsiləcək iş nümunəsi işin xüsusiyyətinə və ölçüsünə görə işaretləndikdən sonra parça dəzgaha yerə paralel olacaq şəkildə bağlanır. Usta kəsəcək olduğu parçaya görə

duruşunu tənzimləməli və sağ əliylə mişarı möhkəm tutaraq sol əlinin baş barmağını işaretələnən yerdən kəsmək üçün mişar uclarını yönləndirməlidir. Əl mişarı ilə kəsmə işlərinə başlayarkən dişin ucları parça səthinə paralel olmalıdır. Parçanın son hissəsinə çatdılqda liflərin qopmamasına diqqət edilməli və zərbələr azaldılmalıdır. Kəsmə zamanı mişarın nişanlama xətti üzrə kəsdiyini tez-tez yoxlamaq lazımdır (Şəkil 3.2; 3.3).



Şəkil 3.2. Kəsmə işinin aparılması



Şəkil 3.3. Nümunənin nişanlanması

**Uzununa kəsmə** – Əgər iş nümunəsinin eni rəndələnməyəcək qədər artıq isə uyğun bir mişarla kəsilərək ölçüyə və formaya gətirilir (Şəkil 3.4).



Şəkil 3.4. Nümunənin uzununa kəsilməsi

Uzununa kəsmələrdə iş parçası yerə paralel olaraq dəzgaha bağlanır. Uzuna kəsmə işlərində ağac liflərin qopması eninə kəsmədə olduğu qədər çox olmur. Mişarı sağ əllə yaxşı sıxdıqdan sonra sol əlin baş barmağını müşarın metal hissəsini istiqamət verəcək formada tuturlar. Kəsməyə başlayarkən müşarın diş ucları iş nümunəsinə paralel tutulmalıdır.

Nişan çəkilərək kəsmə işinə başlanılır. Kəsmə əməliyyatı zamanı iş nümunəsinin kəsilib-kəsilmədiyi tez-tez yoxlanılmalıdır.

Kəsmə işinin sonlarında zərbələr yavaşdırılmalı, kəsilən hissə əllə tutularaq tam kəsildikdən sonra yerə atılmalıdır.

Lentvari müşar dəzgahında kəsmə işlərinin yerinə yetirilmə ardıcılılığı:

- İlk önce işə uyğun lentvari müşar lenti seçilməlidir;
- Lentvari müşarın çat olub-olmadığı yoxlanmalıdır (Şəkil 3.5);
- Üst və alt qasnağa lentvari müşar taxılmalıdır (Şəkil 3.6);
- Əməliyyat zamanı lentvari müşarın dayanaqlığının təminini məqsədilə müşar qasnaqlarda onun hündürlüğünün yarısı qədər xaricdə olmalıdır;



*Şəkil 3.5. Lentvari müşar diskini*



*Şəkil 3.6. Üst və alt qasnağa lentvari müşar diskinin taxılması*

- Quraşdırılan lentvari müşar müvafiq gərginlik verilməklə tənzimlənməlidir;
- Dəzgah işə salınmadan əvvəl əllə firladılaraq yoxlanmalıdır (Şəkil 3.7);



*Şəkil 3.7. İşə salınmadan əvvəl dəzgahın əllə firladılaraq yoxlanılması*

- Qasnağa uyğun diş nizamını tənzimləyin (Şəkil 3.8);
- Bunu üst qasnağı geri və irəli əyərək yerinə yetirin;
- Qoruyucu qapaqları bağlayın (Şəkil 3.9).



*Şəkil 3.8. Qasnağa uyğun diş nizamının bağlanması*



*Şəkil 3.9. Qoruyucu qapaqların tənzimlənməsi*

- Alt, üst və yan qoruyucu qapaqları bağlayın;



*Şəkil 3.10. İdarəedici hərəkətin tənzimlənməsi*

- İdarəedici hərəkəti tənzimləyin (Şəkil 3.10);



*Şəkil 3.11. Hasarın nizamlanması*



*Şəkil 3.12. Ölçünün yoxlanılması*

- Hasarı ölçüyə uyğun tənzimləyərək nizamlayın (Şəkil 3.11);
- Dəzgah işləyərkən iş nümunəsini ehtiyatla mişara toxundurub tənzimlədiyiniz ölçünü yoxlayın (Şəkil 3.12);
- Ölçü götürülmüşsə, kəsmə işini tamamlayın;
- Diaqonal istiqamətində kəsin (Şəkil 3.13);



*Şəkil 3.13. Məmulatın diaqonal istiqamətində kəsilməsi*

- Bu işləri əl ilə etməyin, V qəlibindən istifadə edin;



*Şəkil 3.14. Dairəvi hissələrin kəsilməsi*



*Şəkil 3.15. Əyri kəsimlərdə pazdan istifadə*

- Dairəvi iş nümunəsinin uzunluğunu kəsin (Şəkil 3.14);
- Əyri kəsimlərdə sıxılma olmaması üçün kəsilən hissəyə paz taxın;
- Bu kəsimlər üçün pazları əvvəlcədən hazır edin (Şəkil 3.15);
- Mişarın üzərindəki qatranları mazutlu fırça ilə təmizləyin;
- Bu işlər mişarın yaxşı kəsməsini, kəsərkən çətinlik çəkməməsi üçün tövsiyə olunur;
- İşlər qurtardıqda dəzgahı bağlayın, kütləşmiş mişarı söküb itilənmək üçün əyərək çıxarın;
- Dəzgahın kəsiciləri tam dayanmadan başqa bir işə başlamayın.

**3.2. Mişarlanmış materiallardan məmulat hazırlanmasında qaralama hissələrinin təmiz qalınlıq ölçüsünün emalını yerinə yetirir.**

➤ Mişarlanmış materiallardan məmulat hazırlanmasında qaralama hissələrinin təmiz qalınlıq ölçüsünün emalının yerinə yetirilməsi

Elektrik rəndəsi əməyi asanlaşdırır və tez zamanda keyfiyyətli nəticə əldə edilir. Elektrik rəndəsi ağac emalı ilə məşğul olanlar üçün faydalıdır. Alətin sürətlə fırlanan bıçaqları istənilən qalınlıqlı iş nümunələrinin üzünü və kənarlarını ölçüyə uyğun düzləndirir. Elektrik aləti məmulat üzərində güc tətbiq etmədən adı rəndədə olduğu kimi hərəkət etdirilir.

İşin yerinə yetirilmə ardıcılılığı:


- İş xələtini geyinərək dəzgahın sağ tərəfində sol ayaq irəlidə olmaqla lazımi qaydada dayanın.
  - Dəzgahın hasarının düzlüğünü mebel materialına uyğun şəkildə tənzimləyərək yoxlayın.
  - Qabaq mizin hündürlüyünü yonma qalınlığına görə tənzimləyin.
  - Qoruyucunun düzgün işlədiyini yoxlayın, dəzgahı işə salın və normal sürət almasını gözləyin.
  - İş nümunəsinin üzünü qabaq mizin üzərinə qoyun, normal sürətlə itələyərək səthin üzü düzələnə qədər rəndələyin (Şəkil 3.16).
  - Əllərinizi bıçaq üzərindən keçirməyin və təhlükəsizlik texnikası qaydalarına uyğun davranışın.



*Səkil 3.16. Rəndələnmə prosesinin həyata keçirilməsi*

- Düzləndirilmiş səthi hasara söykəyin, mebel materialının yan tərəfini mizə və hasara sıxaraq itələmə sürətilə rəndələyin.
  - İş nümunəsinin ortasını oymaq üçün hər iki mizi istənilən miqdarda oymağın qədər aşağı endirin.

- Hasar üzərinə oymanın başlanğıc və bitmə nöqtələrini təyin edən dayaq parçalarını (stop parçalar) bağlayın (Şəkil 3.17).



Şəkil 3.17. Dayanma taxtalarının bağlanması

- Dəzgahı işə salıb iş nümunəsini yavaşça arxa dayaq parçasına və hasara söykəyərək bıçaqların üzərinə endirin.
- İş nümunəsini qabaq dayaq parçasına söykəyincəyə qədər itələyərək işi tamamlayın.
- Oyma dərinliyi artıq isə bir-iki dəfədə işi tamamlayın.
- Alt hissənin şişkin olması üçün istədiyiniz ayaqları prizma şəklində hazırlayın.
- Arxa mizi tənzimləmədən qabaq mizin ayağını oyulma dərəcəsi qədər aşağı endirin.
- İşə başlama və bitmə nöqtələrini təyin etmək üçün dayanma taxtalarını dəzgahın hasarına bağlayın.
- Ayaq hissəni əvvəlcə qabaq miz üzərindəki dayanma hissəsinə və hasara dayayaraq itələməklə rəndələyin (Şəkil 3.18).



Şəkil 3.18. Parçanın ayaq hissəsinin rəndələnməsi

- Digər səthlər üçün də təkrar əməliyyatı tamamlayın.
- Əl yonma dəzgahında rəndələmə etmək üçün iş nümunəsini dəzgaha bağlayın.
- Əl elektrik rəndəsi ilə iş nümunəsinin səthini kobud formada rəndələyin (Şəkil 3.19).



Şəkil 3.19. Əl elektrik rəndəsi ilə səthin kobud rəndələnməsi

- İş nümunəsinin səthini incə formada rəndələyin (Şəkil 3.20).



Şəkil 3.20. Əl elektrik rəndəsi ilə səthinin incə rəndələnməsi

- Kəsici bıçaqları qabaq mizdən ən çox 0,5 mm qədər nizamlayın.

**Əl rəndəsi ilə səthin rəndələnməsi** – Rəndələnəcək iş nümunəsinin səthində rəndələnməyə maneə olacaq bərk bir cismin olmamasına diqqət edilməlidir. Bundan sonra iş nümunəsinin üz səthi dəzgaha möhkəm bağlanmalıdır.

İş nümunəsi iki saxlayıcı dəmir arasında bağlanmalıdır. Saxlayıcı dəmir iş nümunəsinin səthindən rəndələnməyə maneə olmayıcaq şəkildə aşağı endirilməlidir (Şəkil 3.21).



Şəkil 3.21. İş nümunəsinin məngənəyə bağlanması və rəndələnməsi

İş nümunəsi itilənmiş rəndə ilə lif istiqamətinə paralel olaraq rəndələnir. İş nümunəsinin səthinin düzgünlüyü günüə ilə yoxlanılır. Səthin düzlüyü günüə ilə iş nümunəsinin arasındaki məsafə işiq keçməyəcək şəkildə hamar olduqda təyin edilir. Əgər qüsür aşkar edilərsə, səth hamarlanaraq günüə ilə yoxlanıldıqdan sonra aradan qaldırılır (Şəkil 3.22).



*Şəkil 3.22. İş nümunəsinin günüə ilə yoxlanması*

Səthin hamar və təmiz olması üçün rəndələmənin sonunda tilişkə qalınlığı yonulmalıdır. Hamarlanan hissənin qarışmaması üçün rəndələnən səth işaretlənməlidir.

**Yan səthin rəndələnməsi** – İş nümunəsinin yan hissəsinin rəndələnən üzü  $90^{\circ}$  bucaq altında rəndələnir. İş nümunəsinin baş və son hissəsində də eyni səviyyədə rəndələnmə aparılır (Şəkil 3.23; 3.24).



*Şəkil 3.23. İş nümunəsinin yan səthinin işaretlənməsi, rəndələnməsi və yoxlanılması*

**İş nümunəsinin baş tərəfinin rəndələnməsi** – Ən çətin rəndələnən səth iş nümunəsinin baş tərəfidir. Bunun üçün rəndə itilənmiş olmalı və tilişkə miqdarı az olacaq şəkildə tənzimlənməlidir (Şəkil 3.25).



*Şəkil 3.24. İş nümunəsinin yan hissəsinin rəndələnməsi*



*Şəkil 3.25. İş nümunəsinin baş rəndələnməsi hissəsinin rəndələnməsi*

### **3.3. Hissələrin səthlərinin cilalanması əməliyyatını yerinə yetirir.**

#### ➤ Hissələrin səthlərinin cilalanması əməliyyatı

**Ağac məmulatının cilalanması** – Dülgərlik işində rəndələnmə işi başa çatdıqdan sonra məmulatın səthinin düz olması üçün cilalanma işi həyata keçirilir. Məmulatın səthini cilalamaq üçün sumbata sürtücündən istifadə edilir, hansı ki, karton, yaxud kağız əsaslı abraziv örtükdən ibarətdir.

**Sumbata sürücüler** – Ölçüsünə və abrazivin növünə görə müxtəlif tipləri var. Rulonun iç üzündə əlifba sırasındaki hərflərə diqqət etmək lazımdır. Hərflər istifadə edilən aşındırıcıının növlərini göstərir.

Ağac emalında ən geniş yayılmış cilalanma abraziv materialların köməyi ilə yerinə yetirilir. Sumbata sürtücü kağız ilə ağac məmulatının səthində hamarlıq və yumşaqlıq əldə edilir. Cilalanma dərəcəsinə görə müxtəlif təyinatlı abraziv materiallardan istifadə edilir.

**Abraziv materiallar** – Bu materiallar metal detalları pardaqlamaq, sürtmək və tamamlamaq, habelə kəsən alətləri itiləmək üçün istifadə edilir Abraziv materiallardan cilalama dairəsi, cilalama kağızı, sürtgəc, bülöv daşı və başqa alətlər hazırlanırlar (Şəkil 3.26).

Abraziv materiallar emal zamanı materialın səthindən çox xırda yonqar sıyırib götürür. Cılalama və pardaqlamada kəsmə prosesi iti telləri olan bərk abraziv dənəcikləri vasitəsilə aparılır.



*Şəkil 3.26. Abraziv materiallar*

*Təbii abraziv – Almaz, sumbata və korund.*

*Süni abraziv* – Silisium-karbid, bor karbidi, elektrokorund, süni almaz.

*Korund* – Əsasən, alüminium oksidindən və qarışıqlarından ibarət olan bərk materialdır.

*Karborund* (silisium karbidi) – süni abrazivdir; təmiz kimyəvi tərkibində ağ rəngli, qatışıqlarla birlikdə qara və bütün rənglərdə olur. Karborund bərkliyinə görə təbii korunddan geri qalmır.

*Sumbata* – Korunddan, dəmir oksidindən və silisium 4-oksiddən ibarət olan xırda dənəli süxurdur.

*Süni korund* – Xassələrinə görə təbii korundun eynidir. Alund, elektrokorund süni korundun adıdır. Onun növlərindən biri sumbatadır.

*Silisium karbid (karborund)* – Kvarts qumundan və kömür tozundan ibarətdir. Silisium karbidin bərkliyi almazın bərkliyinə yaxındır.

*Silisium* – Rəngi bozdan bozumtul-qəhvəyi rəngə qədər olan mineraldır; məişətdə çaxmaq daşı adı ilə məşhurdur.

*Bor karbidi* – Borla karbonun birləşməsidir, tavlandırılmış metallarda tamamlama əməliyyatları apararkən və şüşəni cilaladıqda almaz tozunu əvəz edir.

*Elektrokorund* – Tərkibində xeyli miqdarda alüminium oksidi olan materiallardan ibarətdir. Elektrokorund yüksək dərəcədə möhkəm olduğundan tavlandırılmış poladı bu materialla emal edirlər.

*Xirdalanmış şüşə* – Çox iti və kövrək, tez sinan tillərə malikdir. Cilanma üçün abraziv kimi təbii və süni pemza (süngər), təbii və süni krokus, yandırılmış dolomit, trepel, infuzor torpaq da işlədir.

*Pemza* – Açıq bozdan sarı-qonuru rəngə qədər olub, vulkan mənşəli, yüngül, məsaməli dağ süxurudur. Pemzanın cilanma qabiliyyəti onun iri məsamələrinin nazik divarlarını təşkil edən vulkanik şüşənin olması ilə izah edilir. Pemza tozu pemza laylarının işlənilməsindən alınan xırda pemzalardan hazırlanır.

*Süni pemza* – daha çox bircinslidir. Onu kaolin, tabaşir, qum və çöl şpatı qarışığının bişirilməsindən alırlar.

Abrazivlər dənəciklərin ölçüsündən asılı olaraq, üç qrupa bölünür: cilanma dərəcələri, cilanma tozu və mikrotoz.

Ağac məmulatlarının sumbata sürtücü ilə cilanması çox əmək tələb etmir. Bu işin necə yerinə yetirilməsini bilsəniz, sizin üçün asan olacaq. XX əsrin ortalarından mexaniki alətlərin kəşfi ilə ağac məmulatlarının cilanmasında sumbata sürtütüdən istifadə olunmasına praktiki olaraq ehtiyac duyulmadı. Ümumiyyətlə, sumbata sürtücü mexaniki alətlərdən sonra meydana gəldi. Ağacın cilanması əl ilə yerinə yetirilərək hamar səthin əmələ gəlməsinə səbəb olur.

Cilanma kağızı – abraziv dənələri ilə örtülmüş qalın kağız, yaxud pambıq parçadan ibarətdir.

Cilanma kağızı aşağıdakılara əsasən növlərə bölünür:


- Tətbiq edilən abrazivin növünə görə: şüşə şəklində silisium, kvartsitli, sumbatalı, korundlu;

- Hazırlandıqda tətbiq edilən yapışqanın növünə görə: suyadavamlı və suyadavamsız;
- Əsasının növünə görə: kağız və parça;
- Əsasının növündən və səpilən materialın sıxlığından asılı olaraq: elastik və bərk, başdan-başa, yaxud seyrək səpilmiş olur.
- Nömrəsinə görə: abraziv dənələrinin ölçüsündən asılı olur.

Oduncağı cilalamaq üçün başlıca olaraq şüşəli, silisiumlu və kvarsitli cilalama kağızları işlədir. Bunlardan ən yaxşısı silisiumlu cilalanma kağızı hesab edilir.

Cilalama kağızını seçdikdə onun hansı iş üçün lazım olduğunu bilmək lazımdır. Cilalanma zamanı abraziv dənələri cilalama tələbatına uyğun olmadıqda əmək məhsuldarlığı aşağı düşür.

Dülgərlik işində mexaniki alətlər vasitəsilə ağac emalının son tamamlama işində cilalanma əməliyyatının yerinə yetirilməsi çox əmək sərfinə səbəb olur. Mexaniki alətin itilənməsindən və tənzimləmə dəqiqliyindən asılı olmayaraq, ağac məmulatı üzərində iz buraxır. Bu izi yox etmək üçün çox vaxt və əmək sərf etmədən cilalanma maşınınından istifadə etmək lazım gəlir (Şəkil 3.27).



**Şəkil 3.27. Cilalanmış səth**

Cilalanma maşınınından istifadə etməkdə məqsəd qüsurların tez bir zamanda aradan qaldırılması və dərin cızıqların ağac məmulatının səthindən yox edilməsidir. Təcrübə zamanı cilalanma işini yerinə yetirərkən najdaq sürütcü ilə cilalanma dərəcəsi 80, yaxud 100 təyin edilir. Bəzən cilalanma dərəcəsi böyük ölçülü olan 120, yaxud 150-dən istifadə edilir.

Görüləcək işin formasından asılı olaraq əl cilalanma maşınları üç yerə ayrıılır:

- Diskli;
- Lentvari;
- Ekssentrik.

Diskli maşınlar – Ən ucuz və ən az təsirli maşın növlərindəndir. Belə maşınlardan istifadə edərkən ağac məmulatın zədələnməsi qeyri-mümkündür, ancaq cilalanması çox yavaş gedir.

*Lentvari maşın* – Bu maşın vasitəsilə cilalanma baha olsa da, ağac qatını çox effektli formada çıxarır. Ancaq lentvari maşını idarə etmək çətindir. Lentvari maşınla lövhənin cilalanması risklidir, emal zamanı lövhənin şpon qatı bir neçə yerdə olaraq yox olur (Şəkil 3.28; 3.29).



Şəkil 3.28. Lentvari cilalanma maşını



Şəkil 3.29. Lentvari cilalanma maşını ilə cilalanma

*Ekssentrik maşınlar* – Bu cilalanma əl maşınları ən təsirli maşın növüdür. Bu cilalanma maşını nisbətən bahadır. Cilalanmada yüksək məhsuldarlıq göstərir. Əvvəlcə maşını cilalanan səthin üzərinə qoymaq və daha sonra onu şəbəkəyə qoşmaq lazımdır (Şəkil 3.30).



*Şəkil 3.30. Eksentrik cilalanma maşını*

Hansi maşından istifadə olunmasından asılı olmayaraq, son mərhələdə ağac məmulatını əl ilə xırda cilalanma sumbata kağızı ilə sürtmək lazımdır (ölçü dərəcəsi 180 olan). İstər diskli, istərsə də eksentrik cilalanma maşınları ağac məmulatı üzərində dalgalı iz buraxır. Bu iz əl cilalanmasından sonra yox olur (Şəkil 3.31; 3.32).



*Şəkil 3.31. Ağac məmulatının əl ilə cilalanması*

Satışda adətən dörd növdə najdaq kağızı olur, iki növ cilalanma kağızı birinci cilalanmada, digər ikisi isə son cilalanmada istifadə edilir.



*Şəkil 3.32. Ağacın, DSP və MDF materialının əl və mexaniki üsulla cilalanması*

İndi isə cilalanmış səthin lak örtüklə örtülməsindən danışacaqıq. Səth struktur örtüyünün üç növü var: ipək, mat və parlaq. İpək örtüklü lakkların tərkibində, əsasən, uçucu həllədicilər olan (nitrosellüloz) olur. Belə örtüklər ağacın lifli strukturunu kiçik qalınlıqla örtməklə xarakterizə olunur (Şəkil 3.33).

Mat örtük iki üsulla həyata keçirilir: Xüsusi cilalanmış səthə parlaq örtük, yaxud istifadə edilən lak örtüyü mat tərkibi əlavə edilir. Son vaxtlar ikinci üsul daha geniş yayılmışdır.

**Nitrolaklar** – Nitrosellülozlar və müxtəlif həllədicilərlə təbii, yaxud sintetik qatranların, plastifikatorlar və durulaşdırıcıların qarışığı əsasında hazırlanan lakklardır.



*Şəkil 3.33. Laklanmış döşəmə*

Lakin əhəmiyyətli xüsusiyyətlərindən biri ağac materialını qorumaqla yanaşı, ağac cinsinin dekorativ teksturasını göstərir.



## Tələbələr üçün fəaliyyətlər

- Əl mişarından istifadə edərək ağac məmulatının kəsilməsi işini yerinə yetirin.
- Lentvari mişarın çat olub-olmadığını yoxlayın.
- Lentvari mişar dəzgahında kəsmə işlərinin yerinə yetirilmə ardıcılığını aşdırın və təqdimat hazırlayın.
- İş nümunəsinin diaqonal istiqamətdə kəsimini həyata keçirin.
- Mişarın üzərindəki qatranları mazutlu firça ilə təmizləyin.
- Rəndələnmə əməliyyatını aşdırın və müzakirə edin.
- Rəndələnmə əməliyyatını müəllimin nəzarəti altında yerinə yetirin.
- Aşağıdakı şəklə münasibət bildirin. Üç bilik, üç bacarıq, üç yanaşma nümunəsi göstərin.




- Əl rəndəsindən istifadə edərək iş nümunəsinin yan və baş hissəsini rəndələyin.
- İş nümunəsinin düzlüğünü günyə ilə yoxlayın.
- Ağac məmulatının cilalanması işini aşdırın və qeydiyyat dəftərinizdə qeyd edin.
- Süni abraziv materialların növlərini aşdırın və sxemdə qeyd edin.




- Abraziv materiallardan hazırlanan alətləri araşdırın və sxemdə qeyd edin.




- Korund və karborund abraziv materiallarının oxşar və fərqli cəhətlərini müqayisə edərək diaqramda qeyd edin.




- Xırdalanmış şüşənin tərkibinə aid olan birləşmələri araşdırın və sxemdə qeyd edin.



- Cilalanma kağızının növlərini araşdırın və sxemdə qeyd edin.



- Lentvari cilalanma maşınınından istifadə edərək iş nümunəsini cilalayın.
- Ekssentrik cilalanma maşını ilə diskli və lentşəkilli maşınları müqayisə edin.
- Sumbata kağızından istifadə edərək iş nümunəsini sürtərək cilalayın.
- Nitrolakların tərkibini araşdırın və sxemdə qeyd edin.



- İş nümunəsini müəllimin nəzarəti altında ləkləyin.

- Aşağıdakı şəklə əsasən abraziv materialların növlərini və tətbiq sahəsini araşdırın, cədvəldə qeyd edin.



Abraziv materialın adları	Tətbiq sahələri



## Qiymətləndirmə

- ✓ Kobud kəsim nəyə deyilir?
- ✓ Sumbata sürtücülər hansı məqsədlə istifadə edilir?
- ✓ Abraziv materiallardan hansı işlərdə istifadə olunur?
- ✓ Təbii abrazivə aid olan materialları sadalayın.
- ✓ Sumbatanın tərkibinə aid olan birləşmələr hansılardır?
- ✓ Elektrokorund harada istifadə olunur?
- ✓ Pemzanın tərkibini və tətbiq sahəsini deyin.
- ✓ Cilalanma kağızı hansı parçalardan ibarətdir?
- ✓ Cilalanma maşınlarının neçə növü var?
- ✓ Lak örtüyün növlərini sadalayın.

## **Ədəbiyyat**

1. T.C.Milli Eğitim Bakanlığı "Mobilya ve iç mekân tasarıımı, makinede kesme", Ankara, 2011.
2. "Elde rendeleme ve kesme", "Makinede rendeleme", Ankara, 2011.
3. C.Q.Abbasov. "Tikinti işlərinin əsasları", Bakı, 2010.
4. N.D.Yusubov, F.Q.Əmirov, M.K.Səmədov, H.M.Abbasova.
5. "Maşınqayırmada texnoloji proseslərin kompüter layihələndirilməsi", Bakı, 2015.
6. S.Əliyev. "Dülgər-xarrat işi", Bakı, 2011.
7. S.Əliyev. "Materialşünaslıq", Bakı, 2012.
8. <https://repaireasily.ru/floor/kak-sdelat-derevyannyiy-pol.html>
9. <https://www.woodraids.ru/articles/57/>
10. [https://dic.academic.ru/dic.nsf/fin\\_](https://dic.academic.ru/dic.nsf/fin_)

## Qeydlər



AVROPA İTTİFAQI



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZIRLIYI



*Empowered lives.  
Resilient nations.*

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında  
Peşə Təhsili üzrə Dövlət Agentliyi  
Azərbaycan Respublikası, Bakı Az 1033, Ə.Orucəliyev küçəsi 61  
Tel.: (+994 12) 599 12 77  
Faks: (+994 12) 566 97 77  
Web: [www.vet.edu.gov.az](http://www.vet.edu.gov.az)